


# NƏSİMİ DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA

ZİYADXAN  
ƏLİYEV



*Kitab dahi Azərbaycan şairi İmadəddin  
Nəsiminin anadan olmasının 650 illiyinə  
və Nəsimi İlinə həsr olunur.*

Ziyadxan Əliyev

# NƏSİMİ DÜNYASI

## *rənglərin işığında*

*Rəngkarlıq • Heykəltəraşlıq • Qrafika  
Dekorativ-tətbiqi sənət*



BAKİ-2019

**“Kaspi nəşrləri”** seriyası

**“Kaspi nəşrləri” seriyasının rəhbəri və redaktoru:**

**Sona Vəliyeva**

**Redaktor:**

**Fərid Hüseyn**

Kitab “Kaspi” qəzetiñin layihəsi əsasında “Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyi ilə işq üzü görmüşdür.

Ziyadxan Əliyev. **“Nəsimi dünyası rənglərin işığında”**.

Bakı, “Zərdabi Nəşr” MMC, 2019. 136 sah.

Bu kitabda Azərbaycan və xarici ölkə sənətkarlarının dahi Azərbaycan şairi İmadəddin Nəsimiyyə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərindən söz açılır. İlk dəfə bir kitabda yer alan bu əsərlərin timsalında hürufi şairin əqidəsi uğrunda apardığı mübarizənin ən müxtəlif səhifələri ilə tanış olmaq mümkündür.

ISBN 978 9952 526 09 7

© “Zərdabi Nəşr” MMC, 2019

**Ziyadxan Əliyev**

**NƏSIMİ DÜNYASI  
RƏNGLƏRİN İSİĞINDA**

**КАСПИЙ**

“KASPI NƏŞRLƏRİ” seriyası



## ÖN SÖZ ƏVƏZİ



Zamanında yazdığı “Məndə sıgar iki cahan, mən bu cahana sıgmazam. Gövhəri-ləməkan mənəm, kövnü məkana sıgmazam” misraları ilə müasirlərini suallar burulğanına salan Seyid İmadəddin Nəsiminin (1369-1417) həyat və yaradıcılığının bu gün də xələfləri üçün təzadlı mukalimə qaynağına çevriləməsi, təbii ki, səbəbsiz deyil.

“Həqiqatın Məcmunu” ayamasını ona qazandıran əqidəyə sadıqlığının doğma vətoni Şirvandan çox-çox uzaqlarda qurbanlığına çevrilən hürufi şairin zaman distansiyasından ağlışımaz hesab edilən cəzaya məhkumluğu, təbii ki, daha çox cəmiyyətin onu həm də dinlə əsərətə saxlamaq istəyində olan müəyyən təbəqəsinin hikkəsini həyata keçirməsinin nəticəsi idi.

Doğrudan da, zəngin bədii ırşində dəfələrlə Allaha sevgisinin hüdudsuz olduğunu ifadə edən Nəsiminin allahsızlıqda günahlandırılaraq qədə yetirilməsi məşhur söz xıridarına yönəli ölçüyəgəlməz bir ədalətsizlik idi. Hələb canişini Yəşbək Abdulla əl-Yusifin isralı tələbindən sonra baş tutan həmin ədamın əks-sədasiñ bu gün də səngiməməsi yəqin ki, zamanında ədalətsizliyi ilə həm də allahsızlığını birmənali şəkildə təsdiqləyen canişinin hərəkətinə heç bir bəraətin olmadığını göstəricisidir. Bu mənada 2008-ci ildə Suriyada keçirilən “Beynəlxalq Nəsimi konfransı”nda Hələb müftisi dr.Mahmud Əkkamin etirafı – üzrxaħħili bu gün həm də keçmişin tarixi hadisələrinin üzərindən bəzi müəmmalaların götürülməsi baxımdan diqqət çəkir. Həmin konfransda azərbaycanlı alim Qazanfər Paşayevin yaddaqlan çıxışından sonra söz alan müfti bu sözləri dila gətirmişdi: **“Bu gün biz xəcalat çəkirk ki, bu müdhiş faciə tarixə bizim Hələb şəhərinin adı ilə bir yerdə düşmüşdür. Doğrudur, həmin faciə şəhərimizdə hökmranlıq edən əcnəbilər və onların havadarları tərəfindən törədilmişdir, lakin Nəsiminin günahsız qanı məhz burada axıdıldığı üçün mən, müasir Hələbin dini icmasının rəhbəri kimi,**



Tahir Salahov. "Qədim Şamaxı". 1973

sizdən döndə-döndə üzr istayıram! Mən çox vaxt dindarların öündə xütbə oxuyanda Nəsiminin acınacaqlı taleyini də yada salır, ona Allahdan rəhmətlər diləyir, ruhuna dualar oxuyuram. Tarixi-elmİ mənbələrdə öz əksini tapmış məlumatə görə, bu edamdan on il sonra Hələb məhkəməsi işə yenidən baxıb əvvəlki ədalətsiz hökmü ləğv etmiş, artıq tarixə qovuşan şairə, gec də olsa, bərəat vermişdir. Bununla belə, bu gün mən sizdən üzr istəməyə daxili, mənəvi ehtiyaç duyduğum və acizənə tavəqqə edirəm ki, üzrxahlığımı qəbul edib Azərbaycan xalqına çatdırırasınız. Bu, tək mənim yox, cəmi Hələb müsləmənlərinin xahişidir..."

602 il bundan əvvəl törədilən və ağır cinayət kimi qəbul olunan bu edəmin baş verəsindən 10 il sonra ona verilən bərəətdən xəbərsiz qalan ruhunun əbdiyyətə qovuşmasını izləyən və ölümün bir addımlığında da "Zahidin bir barmağın kəssən, dönbüb həqdən qaçar. Gör bu gerçək aşığı, sərpə soyarlar ağrımız" deyən şairin əqidəsindən dönməməsinin qarşılığında, yəqin ki, Hələb mütlisinin hədəsən 591 il sonra – 2008-ci ildə Azərbaycan ictimaiyyətinə yetirdiyi üzrxahlıq yalnız təsəlli və baş vermiş bu amansızlıqla gecikmiş ədalətli münasibətin ifadəsi kimi qəbul oluna bilər.


Həyati həm də şirvanlı əqidəsinin nümayışı kimi qəbul edilən Nəsiminin bizi nümunə və həmdəm olan qırurverici poetik irsi dünyamıza və onun sayagəlməz hadisələrinə, təməsə olduğu insanlara onların əməllərinə münasibətinin ifadəsi sayılan dəyərləndirmələrdə onun hürufi şairliyindən və filosofluğundan qaynaqlanan və nəticə kimi qəbul olunan fikirlərində zamansızlıq kifayət qədər duyulandır.

Sələflərinin yaratdığı milli-bəşəri "poetik-falsəfi şeir dağı"nın yeni və çox yüksək zirvəyə yüksəltməklə, həm də "Əqidəsinin Məcnunu" olan Nəsimi, əslində, Füzuli kimi gələcək xələfinin çoxqatlı-falsəfi poeziyasının yaranması üçün iibrətəmiz nümunə yaratdı. Onun 48 yaşında əziz canını əqidə yolunda qurban verməyə hazır olması da, yəqin ki, millətini qəflət yuxusundan oyatmaq uğrunda 49 yaşında dünyaya "Əlyida!" deməyə gücü çatan həm-yerli Sabir üçün bir göstərici idi...

İnsanhı mərtəbəsini bənzərsiz şəkildə ucaltması ilə müasirlərindən fərqlənən Nəsimi əsrasında əqidəsi uğrunda mübarizə aparan hürufi şairin zəmanəti ilə yanaşı, dünyani nə vaxtsa xilas edəcəyi güman edilən gözalliyə



Naməlum rəssam. "Nəsimi". XVI əsr



*Naməlum rəssam. "Nəsimi". XVI əsr*

bədii-fəlsəfi münasibəti də mövcud idi. Şamaxıdan Hələbə qədər uzanan yol nə qədər uzaq olsa da, hələ sona qədər şairin "bu cahana sığmamasının" təsdiqi deyildi. Düzdur, o, onu əhatə edən dini-mənəvi fikir dünyasına nələr baxış etdiyini yaxşı biliirdi və qoyub getdiyi irdən də nigaran deyildi. Belə ki, şair artıq dediklərinin onu yaşadacağına bütün varlığı ilə inanırdı və belə olmasayı, onu ölümsüzlüyü qovuşdurmaqdə olan ölümün nəfəsini duydugu anda belə bənzərsiz iradə nümunəsi göstərə bilməzdi...

Hürufi şairin gerçəkliliyə, onun estetik qaynaqlarına, xüsusilə də ilham qaynağı olan gözəllərə poetik münasibətində biz sanki inəcə rəssam fırçası ilə çəkilmiş portretlər qalereyası ilə karşılaşırıq. Maddi və mənəvi cahamları öz varlığında birləşdirməsi ilə müasirlərini və gələcək nəsilləri suallar burulğanına salan Nəsiminin müxtəlif şeirlərində gözələ yönüli müraciətlərində nüfuzedici rəssam baxışlarını görmək mümkündür:

*Surətin nəqşində hər kim görmədi nəqqaşını,  
Vahibi-surət anın gözsüz yaratmış başını.*

*Çinü-Xətaya surətin nəqşini göndər, ey sənəm,  
Ta bütü-Cinə tapanın göstərəsan xətasını.*

*Bərəkəllah, dəsti-qüdrət töhfə yazmış nəqşini,  
Afərin şol nəqşa kim, aciz qalır nəqqaşlar.*

Digər bir şeirində də şairin gördüklorından duyğulandığı qabarlıq hiss olunur:

*Nəqşl-nigarımı üzün məndə müsəvvər eylədi,  
Mən bu nigari-nəqş ilə nəqşü-nigar içindəyəm.*

*Nəqş-i-xayalı-surətin sanma ki, məndən ayrındı,  
Cün bu xayalı-nəqş ilə nəqşü-xayal içindəyəm.*

Gözələ və gözəlliyyə bütün həyatı boyu biganə qalmayan şair zaman-zaman yaratdığı şeirlərində gördüklorından ilhamlandığını və onu haldan-hala salan bu qaynaqların onu duyğulandırdığını vaxtaşını ifadə etmişdir:

*Zəhi-nəqqaşı-surətgər ki, bir qətrə məni sudan  
Na gəyçək hüsni-canpərvər, nə ziba xəttü-xal eylər.*

*Nəqş-i-xayalın məni nəqşü-xayal eylədi,  
Münkiri-eşqin gözü ikiligə yanadır.*



Naməlum rəssam, "Nəsimi". XVI əsr

*Yazıcıq surətini müxtəreyi-naqşı-vücud,  
Yerü-gög xalqı ana ruhi-müsəvvər dedilər.*

\*\*\*

*Ey Çin nigarı-naqşına heyranı-məst olan,  
Gəl şol nigari gör ki, nə naqşı-nigar edər.*

Gördüklorının və duydularının, bir çox hallarda iş arzuladıqlarının poetik misralarla rəsmini çəkməyi bacaran şairin "söz palitrası" kifayat qədər çoxqatlı, daha çox işa gözənlənməzliyindən bu "söz saxlançı"na nüfuz edənlər çox az olubdur. Odur ki, söz xırıldarlarını belə suallar burulğanına salmaq gücündə olan bu poetik irsə, peşəları oxuduqlarını rəng-cizgi vasitəsilə əyanılaştırmak olan rəssamları – gözəllik aşiqlarını də ciddi sinəga çəkmişdir.



Ziyadxan Əliyev



Nasiminin qardaşı Şamaxdanın Şamaxıda türbəsi



Nasiminin məzəri (Halab)

Başqa sözlə desək, özündə hürufi şairin dünyasına varmaq və "Nəsimiləşmək" gücü tapan təsviri sənət ustalarımız az olmuşdur. Onlar yaxşı başa düşürdülər ki, Nəsimi təkcə orta əsrlərdə yaşamış adı şair deyil. Təbii ki, belə olsayıdı, onun əlcətməz "Əqidə dağı"nda yaratdığı bənzərsiz "Nəsimi zirvəsi" zamanın dini-mənəvi məkanını bu dərəcədə lərzəyə salmazdı. Bununla belə, təsviri və dekorativ-tətbiqi sənət ustalarımızla yanaşı, xarici ölkə sənətkarları da ötən illər ərzində onun obrazına və poetik dünyasına özünəməxsus münasibətlər göstərmişlər. Elə bu kitabda da onların bədii-estetik möziyyətlərindən söz açılır. İnanırıq ki, Nəsimiyyə yönəli əsərlər hala bundan sonra da yaranacaq. Belə ki, o, zamansızlığa və məkansızlığa qovuşduğunu çıxan təsdiqləyən bənzərsiz sənətkardır...



Sadiq Sərifzadə. "İmadəddin Nəsiminin portreti". 1943-cü il



## QRAFİK CİZGİLƏRİN İŞİĞINDA...

Orta əsrlər Şərqi və Azərbaycan incəsənətinin dünya səhərəti qazanmasında həmin dövrdə yazılmış, yaxud üzü köçürülmüş əlyazmalarının hələ zamanında bədii hadisə kimi dəyərləndirilən miniatür üslublu əsərlərlə bəzədilməsinin böyük rolü olmuşdur. Bu gün dünyanın ən məşhur muzey və sənət saxlanclarının öz kolleksiyalarında belə bir əlyazmasının mövcudluğu ilə fəxrlı etmələri damılmalıdır. Daha çox Firdovsi və Nizami ünvanlı olan bu rəsmili əlyazmalar arasında öz dövrünün bədii-mənəvi məkanında təzadlı – bənzərsiz həyat tərzi və dünyaya fərqli baxışı ilə dərin iz salmış İmadəddin Nəsimi (1369-1417) yaradıcılığına həsr edilmiş sənət əsərlərinin az olması suallar doğursa da, haradasa həm də təbii görünür. Təkcə "Məndə sıgar iki cahan, mən bu cahana sığmazam. Gövhəri laməkən mənəm, kövnü məkənə sığmazam" bəyti ilə bu güna kimi də xalaflarının düşüncəsini tərimə çəkməkdə davam edən Nəsimi yaradıcılığına xəttat-rəssam münasibətinin demək olar ki, yoxluğu, heç şübhəsiz, hər şəydən önce elə də asan başa gəlməyən hər yeni əlyazmasının zamanında – orta əsrlərdə yeni sifarişçilərinin olmamasından qaynaqlanır. Digər tərəfdən, zamanında çox vaxt İslam dininin camiyəti əsarətdə – təsir altında saxlamaq vasitəsi kimi töbülg olunduğu bir şəraitdə Allaha İnsanın vahdeti ideyastını irali sürən və yeni din yaratmaq istəyi ilə yaşıyan hürfüfilərin liderlərindən birinin yaradıcılığının başqları kimi təbliği duyulası zaman distansiyasından belə inandırıcı görünümür. Odur ki, XIV-XV əsrlər, Azərbaycan təsviri sənətini zənginləşdirə biləcək Nəsimiye həsr edilmiş miniatür üslublu əsərlər demək olar ki, yoxdur...

Yeri gölmüşən deyak ki, böyük şairimizin 600 illik yubileyinin 1973-cü ildə YUNESKO tərəfindən qeyd edilməsinin kökündə də müəyyən qədər onun yaradıcılığına münasibətin birmənalı olmaması durmusdur. Məlumdur ki, bu yubileyin keçirilməsi təklifi almışçı illərin sonunda SSRİ-nin tərkibində olan Azərbaycan SSR-nin rəhbərliyindən gəlmədi. Qənaətimizcə, respublika rəhbərliyi və ietimaiyyət Nəsiminin simasında şair bənzərsizliyini dəyərləndirirdi, təklifi YUNESKO-ya ünvanlayan ateist Kreml ideoloqlarının nəzərində hürufi əqidə şairi həm də Hələb canışını söyle "Allahsız-dinsiz" idi. Xatırlatmaq istəyirik ki, zamanında Novruz bayramımızın



O. Sadıqzadə. "İ.Nəsiminin qızollarına çəkilmiş illüstrasiya". 1973-cü il

məğzində dinə bağlılıq "kəşf" edənlər də elə həmin ideoloqlar olmuşdular. Odur ki, sovet dönməndə Hüseyin Cəvid yaradıcılığına 1981-ci ilə qədər sərgilənən geniş nəşr-təbliğ soyuqluğu 1973-cü ilə kimi Nəsimiyə yönəli də baş vermişdi. Elə Novruz bayramının rəsmi ümumxalq bayramına çevriləməsi də 1967-ci ildə gerçəkləşmişdi...

Etiraf edək ki, əzablı ölümü ilə aqidəsinə sadıqlığını bir daha təsdiqləmiş hürufi şairin obrazının bədiişdirilməsinin duyulası dərəcədə azlığında, yəqin ki, ilk növbədə onun keçirdiyi hayat tərzindən qaynaqlanan görkəminin qeyri-müayyanlığı az rol oynamamışdı. Gəncəliyində bir çox elmlər və dillər yiyələnən, əvvəlcə Mənsur Həllac aşığı, sonra isə Fəzəllullah Nəiminin mürridi olan Nəsiminin sufilikdən hürufizmə keçməsi, sərr tutumlu poeziyasını mürəkkəb açılmış fəlsəfi qata bələməsinin onun zahiri görkəmini bədiişdirmək istəyindəki rəssamları çox çotin vəziyyətə sala bilməsi nə qədər ehtimalolunandırısa, bir o qədər realdır. Bu səbəbdən Nəsiminin zahirən hansı görkəmə malik olmasının dəqiqləşdirilməsinin çətinliyi başadışulandır. Elə Nəsimi dövrünü tədqiq edən adəbiyyatşunaslarının və tarixçilərin onun portretinə olan rəssam münasibətlərindən

sona qədər razı qalmamaları da səbəbsiz deyil. Əgər milli geyim tariximizi yada salmalı olsaq, zamanında parçanın keyfiyyətinin və rənginin belə onu daşıyan adamın kimliyini – hansı təbəqəyə mənsub olduğunu müəyyənləşdirməyə imkan verdiyini unutmamalıyıq.

Elə isə, seyidliyinə görə yaşı, alimliyinə görə ağ rəngli paltarda təsvir edilməli olan Nəsimiyə bədii münasibətdə niyə bu qədər fərqli mövcuddur? Şairin çalmalı və yaxud daha fərqli baş geyimində təqdimatı tarixi gerçiliyi ifadə edirimi?


Bu mənada Nəsiminin daha çox sərr qatına bələmmiş poeziyasında onun hürufi dərvish və haqq aşığı obrazlarının həm də arifanlılıqla qoşlaşığının nəticəsi kimi çıxış etdiyindən, bütün bunları bədiişdirməyin elə də asan olmadığını etiraf etməyə məcburuy. Özü isə şeirlərinin birində çoxlarına qəribə görünən geyimini belə mənalandırmışdır:

*Kəpənək geydiyimə kimsələr eyb eylaməsin,  
Kim ki, halma mənim qılımadı nöqsan kəpənək.*

*Kəpənək geymişəm, əndişədən azad olubam,  
Üşümək müşkilini eylədi asan kəpənək.*

*Mərifət əhlinə gəldi kəpənək atlaşı-xas,  
Nə rəvadır ki, geyə cahili-nadan kəpənək.*

*Ey Nəsimi, yeri gey, xırqa ərənlər donudur,  
Geymədi münkir ani, sandı ki zindan kəpənək.*



O. Sadıqzadə. "İ.Nəsiminin qızollarına çəkilmiş illüstrasiya". 1973-cü il

Odur ki, indiki halda biz Nəsimi obrazını yaradınları onun geyimi və digər ayrıntıları forma və rəng baxımından təhrif etməkdə günahlandırmak fikrindən uzadıq. Belə ki, obrazlara inandırıcı tarixilik baxş etmək problemi rəssamlarımız üçün ənənəvilaşmış məsələdir. Bu mənada Nəsimini və onun dövrünü hamını razi sala biləcək tutundu bədiiləşdirmək çox-çox çətinidir.

Doğrudan da, zahiri görkəmləri bu qədər suallar doğuran hürufi filər necə idilər? Dünyadan əl çəkib sərsəti həyata üstünlük verən, ruhunun bələndiyi hürufi ideyaları yaymaqla mənəvi rahatlıq tapan Nəsimi saqqalı, yoxsa saqqalsız idi? Onun "Kəpənək" adlanan büruncak-geyiminin forma-bicimini və rəngi cəmiyyətdəki mövqeyinə nə qədər uyğun gəlirdi? Şairin qulağı sırgılı və yaxud sırgasız idi? Nəsiminin orta əsr tasvirlərində rast gəlmədiyimiz sırganı XX əsrə hürufi şairin sağ qulağına taxan S.Şərifzadə nə qədər haqlı idi? Bu onun yalnız dərvishliyinin göstəricisiydim?

Azərbaycan ədəbiyyatına yeni nəfəs getirdiyi danılmaz olan, "çoxqatlı" və "pərdəli" misraları ilə insan düşüncəsinə bu gün də sinəgə



O.Sadigzade. "İ.Nəsiminin qəzallarına çəkilmiş illüstrasiya". 1973-cü il

Ziyadət Əliyev




O.Sadigzade. "İ.Nəsiminin qəzallarına çəkilmiş illüstrasiya". 1973-cü il

Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA

çəkməkdə davam edən, həyat tərzini ilə başqalarından fərqlənən Nəsiminin hamını razi sala biləcək zahiri görkəmi – portreti necə olmalıdır?

Bu elə də asan olmayan suallar məcmusunu əsəssiz sayan M.Abdullayev (təssüf ki, o, bu suallardan xəbərdar idi və zamanında ictimailəşən fikirlərində onların əksinə getməyinin səbablarını da özünməxsus məntiqla izah etmişdi) hamiya malum müsabiqədə (1973) qalib elan edilən portretində Nəsiminin hürufiliyini əyanılışdırın demək olar ki, heç bir zahiri əlamətdən istifadə etməmişdi. Amma bununla belə, zahiri görkəmi o vaxtların adı saray şairlərindən fərqlənməyən Nəsiminin portretini münsiflər heyətinə təqdim etməklə, onların təqdirini... qazanmışdı. Bu yerdə əlavə edək ki, onun çəkdiyi portret S.Şərifzadənin yaratdığı obrazdan çox fərqli idi və ona rəssamların yox, yalnız o dövrün... məmurlarının dəyər verdikləri də bu gün artıq hər kəsə məlumatdır. Aydınlıq üçün deyək ki, rəssamlardan ibarət münsiflər heyəti (sədr T.Salahov) bir müddət əvvəl S.Şərifzadənin əsərinə üs-



O. Sadigzadə, "İ. Nəsiminin qəzallarına çəkilmiş illüstrasiya", 1973-cü il

tünlük vermişdi. Qonaqtımızca, bunu şərtləndirən başlıca səbəb həmin portretin əsl ruh daşyıcılığı olması idi!!! Duyulası zaman distansiyasından dilə gətirdiyim xatırlatma yadına bu gün haqlı olaraq XX-XXI əsrlər Azərbaycan heykəltəraşlığının şah əsərlərindən sayılan Ə.Vahidin Bakıdakı heykəlinin yaranma tarixçəsini yada saldı. Dediymiz odur ki, əgər onun bədii həllinin taleyi Nəsimi obrazının qəbulunda olduğu kimi məmər zövqünə etibar edilsəydi, tabii ki, biz bugünkü qeyri-adi görkəmli həmin abidəni görə bilməzdik...

İmadəddin Nəsimiə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin ən qədimləri qrafika sahəsində yaradılmışdır. Bizim dövrdə gəlib çatmış Nəsimi ünvanlı ən qədim təsvirlərdən bir neçəsi XVI əsər aiddir. Aşıq Çələbinin "Şairlərin şeirləşməsi" əlyazmasında yer almış bu əsərlər Nəsiminin ondan sonra yaradılacaq çoxsaylı portretlərindən kəskin şəkildə fərqlənir. Onların birindəki qalılıq qarşısında, ağacların ya-

nında görüntüyü götirilən şairin qolları açıq-bəyaz geyimdə təsvirində onun irfan əqli olmasına dolayısı ilə işara duyulmaqdadır. Əli koşkullü, çiyni xəz dərili gödəkçə ilə hərəkət edən "kəpənək" geyimli Nəsiminin bir anlığa duruşunda və taməşciyə zillənmış baxışlarında qeyri-adi, nüfuzedici enerji duyulmaqdadır. "Onun bu zahiri özünəməxsusluğunda, heç şübhəsiz, hürufilərin kəpənəyi zikrin plastik obrazı hesab etmələri durur" desək, yanılmarıq. Tədqiqatçıların Nəsiminin kəpənəkdə hürufiliyin sırra bələnmis sıfətini hifz etməsi barədə fikirləri də maraqlıdır. Odur ki, bizi XVI əsr miniatür estetikasına qaytaran bu portretin əzə və ayrıntı inandırıcılığını əldə olunmasında naməlum miniatürçü-rəssamın nümayiş etdirdiyi yüksək sənətkarlıq təqdir olunandır...

Digər üç əsərin isə başqa müəllif tərəfindən çəkildiyini söyləmək olar. Bunu ilk növbədə onların bədii həllində müsəhidə etdiyimiz müəllif dəst-xəttinin fərqli olması təsdiqləyir. Portret janrında çəkilmiş bu əsərlərin birində Nəsimi ayaq üstə dayandığı vəziyyətdə görüntüyü gətirilib. Naxışlarla əhatələnmiş açıq-qohvayı yerlikdə yaşıl ağacın və gül kolunun qarşısında əli ağacı şair baxışlarını





O. Sadigzadə, "İ. Nəsiminin qəzallarına çəkilmiş illüstrasiya", 1973-cü il



Nâmûlum rössam. "Nâsimînin edamı", 1700-cü il



Zeynaddin Özcan. "Nâsimînin edamı", 1941-ci il






Əhməd Elbrus "İ.Nasimi obrazı hərflərin işığında"

naməlum istiqamətə zilləmiş halda təsvir olunmuşdur. Miniatürün bədii həllində məlum bədii üslubun estetikasından uğurla istifadə edildiyini görmək olar. Yiğcam rəng və duyluası bədii şərtliliklə gerçəkləşmiş şair obrazı inandırıcı və yaddaqalandır.

Eyni rəng çalarları ilə çəkilmiş ikinci portretdə isə Nasimi hərəkətdə görüntüyü gətirilmişdir. Əvvəlki portretdən bunun fərqi şairin alında ağac avazına, şeir yazılımış vəroq təsvir olunmasıdır. Onun geyim ayrıntılarının aldığıları vəziyyətin kompozisiyaya dinamiklik baxış etməsi də görünəndir. Bu iki rəsmiə oxşarlıq təşkil edən üçüncü əsərdə isə şair şeir oxuyan vəziyyətdə görüntüyü gətirilib.

Ölyazmasında yer almış 114 miniatür üslublu əsərlərinin müəlliflərinin adları konkret bilinməsə də, Osmanlı imperiyası dövründə məkanda Şahqulu Təbrizi, Qara Məmməd, Məhəmməd şah, Mehmet Sinan, Arifi və b. rəssamların fəaliyyət göstərməsinin qarşılığında, onun da kamil sənətkar fırçasından çıxdığını söyləmək olar..

Orta əsrlərdə çəkilmiş bir miniatür üslublu təsvirdə isə Nəsiminin edamı səhnəsi görüntüyü gətirilib. 2009-cu ildə elmi ictimaiyyətə alman nəsimişunası Maykl Reinhard Hess tərəfindən təqdim olunan bu miniatür 1700-cü ildə çəkilib. Öndə şairin onun xilasına çalışan həmfikiri ilə hürufizma qarşı mübarizə aparan qüvvələrin təmsilçisinin bir-biri ilə mükaliməsini qabarıq aks etdirən naməlum rəssam, müayyən şərtliliklər əsasında qurduğu kompozisiyının ikinci planında dar ağacının altında görüntüyü gətirdiyi şairi təpə və edamı izleyən insanlara əhatəli təsvir edib. Bədii vəsitələrlə yaradılan bu təzadın Nəsimi ünvanlı "tale kitabı"nın ən qara səhifəsini işq-




Altay Hacıyev, "İ.Nəsiminin "Lirika"sına çəkilmiş illüstrasiyalar". 1973-cü il

Altay Hacıyev, "İ.Nəsiminin "Lirika"sına çəkilmiş illüstrasiyalar". 1973-cü il



Altay Hacıyev. "İ.Nasim'in "Lirika" sine çəkilmiş illüstrasiyalar". 1973-cü il



Xudu Məmmədov.  
"Nasimi". 1973-cü il



Arif Hüseynov. "İmadaddin Nəsimi". 1990-ci illər

landırması nə qədər ürkən ağrından olsa da, tarixi yaşatmaq baxımından çox qiymətlidir...

Nəsimi ünvanlı bu beş qrafika nümunəsindən sonra bədii məkanda uzun müddət şairin tazadı təleyinə və bənzərsiz poetik dünyasına "bədii güzgü" tutan digər əsərlər yaradılmayıb; hər halda, elm aləminə məlum olanı yoxdur. Yalnız XX yüzilliyyin birinci yarısında bir çox söz xırıdarının obrazlarına öz yaradılığında yer ayıran Əzim Əzimzadə 1941-ci ildə "Nəsiminin edamı" süjetli kompozisiyasını işləmişdir.

Görkəmli firça ustasının çəkdiyi bu qrafik lövhənin onun digər tematik kompozisiyalarından fərqlənməsi danılmazdır. Yəqin ki, milli tariximizin heç vaxt

unudulmayacaq bir hadisəsinə münasibət bildirməsini haradasa Azərbaycan rəssamlarının liderinin mənəvi borcunu yerinə yetirməsi kimi də dəyərləndirmək olar. Yerli rəssamlıq kadrlarının azlığı qarşılığında, zamanına görə bu işi ondan başqa hansısa sənətkarın yerinə yetirəcəyi təsəvvür etmək çətindir...

Bu çoxfiqurlu əsərdə yaşanan faciəvi dəqiqlişlərin təsirli alınmasına soy göstərən böyük sənətkar, bir neçə




Ziyadən Əliyev




fiqur istisna olmaqla, hürufi şairin meydana toplaşan əqidə düşmənlərinin hamisini soyuqqanlı baxışlarını dərinin soyulmasına yönəltmişdir. Hadisəni şairin əqidə rəqibləri ilə yanaşı çoxsaylı şəhər əhalisi izləsə də, rəssam edam kötүündə köməksiz halda uzadılmış söz xırıdarını əsasən mövhumatçı dindarlarla əhatələndirməklə, onun qanına susayanların kimliyini göstərməklə onların daha qabarıq təqdimatına nail

olmuşdur. Şəhər mənzərəsinin və meydana toplaşmış insanların qoşağından ibarət olan kompozisiya, onun bədii tutumunu təşkil edən obrazların ifadəli-səciyyəvi horəkətlərinə və cəlbəcidi xarakter daşıyıcılığını, həm də uğurlu rəng həlliinə görə çox təsirli baxılır. Kompozisiyada şairin öz mərdanə ölümü ilə düşmənlərini təaccübəndirməsi, insanların qəlbində əsrlərə yaşamasına səbəb olması duyulandır...



Bir çok hallarda olduğu kimi Nəsimi yaradıcılığı da sovet dönməndə uzun müddət təsviri sənət ustalarının diqqətindən kanardı qalmışdır. Yalnız 1973-cü ildə YUNESKO-nun qərarı ilə şairin anadan olmasının 600 illik yubileyinin keçirilməsi onun həyat və yaradıcılığına hərtərəfli diqqət göstərilməsini şərtləndirmişdir. Yubileydən bir neçə il əvvəl Nəsiminin rəngkarlıq və heykəltəraşlıq obrazının yaradılması



üçün müsabiqənin keçirilməsi, şair haqqında bədii filmin çəkilməsi, görkəmli sənətkarın ədəbi irlisinin yenidən nəşri və s. yubileyə bağlı baş tutan yaddaşqalan tədbirlərdən olmuşdur...

1973-cü ildən bu günümüze kimi toplanan Nəsimi ünvanlı təsviri və tətbiqi sonat nümunələri kifayət qədər zəngin olsa da, onların arasında qrafika nümunələri daha çoxdur. Təbii ki, bu təkcə onların qrafikanın daha


çox tətbiq olunduğu kitabla bağlılığı ilə əlaqədar deyil. Əgər rəssam təxəyyülünün nəticəsi sayılan bu çoxsaylı qrafik əsərləri incələməli olsaq, onda müxtəlif texnikalarda çəkilmiş həmin rəsmərin az bir qismində Nəsimi döhnəsinə bədii nüfuzetmənin arzulanan nəticəsini görebilərik. Qənaətimizcə, bunun da kökündə şairin çoxqatlı misralarında həkk olunmuş fəlsəfi tutuma firça ustalarımızın hələ də "bədii açar" tapa bilməkdə çatınlık



NƏSIMİ DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA



çəkdikləri durur. Bu mənada yuxarıdakı fikri bir daha təkrarlayaraq demək lazımdır ki, İmadəddin Nəsimi həyatına və yaradıcılığına "bədii güzgü" tutulmasına başlıca səbəb şairin sovet dönməndə 600 illik yubileyinin YUNESKO səviyyəsində qeyd olunması olmuşdur. Belə ki, həmin təntənənin baş tutması ərəfəsində şairin rəngkarlıq və heykəltəraşlıq portretinin yaradılması üçün respublika müsabiqəsi elan olunmuşdu.



Etiraf etmək lazımdır ki, əslində, şairin obrazının yaradılması üçün yeni bir müsabiqənin keçirilməsinə heç bir ehtiyac yox idi. Belə ki, artıq 1941 və 1943-cü illərdə yeni yaradılmış Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sıfəri ilə rəssam Sadiq Şərifzadə şairin bir neçə portretini işləmişdi. Elmi və adəbi materiallara əsasında yaradılan bu əsər həmin muzeyin elmi şurasında dövrün tanınmış tarixçiləri və ədə-

biyyatşunasları, eləcə də digər görkəmlı mütəxəssisləri tərəfindən ekspozisiyada nümayiş olunmaq üçün boyanılmışdı. Sadiq Şərifzadə tərəfindən elə həmin dövrdə işlənmiş Nəsimi portretinin qrafik variantının dörsliklərde və mətbuatda çap olunması da yaradılan əsərin ictimaiyyəti razı salmasının göstəricisi sayıla bilərdi.

Onun ikinci Dünya müharibəsi illərində yaradığı həmin portretin ağ-qara cılgınlarla ifadə olunmuş bə-



Ziyadən Əliyev

di tutumunda şair varlığına xas xüsusiyyətlərin yadداqlan təcəssümünü görmək mümkündür. Baxışları tamaşaçıyı zillənməyen orta yaşı şairin düşüncələrə qərəq olmuş cöhrəsində əqidəsinə sadiq qalmak qətiyyəti duyulmadı. Nəsiminin karandaşla çəkilmiş bu portretinin üz cılgınlarında nə qədər incilik duyulsada, bütünlükda, bədii tutum psixoloji yaştırlarla baş-başa qalan hərifi şairin narahatlığını qabartmağa yönəlidir...




NƏSIMİ DÜNYASI RƏNGLƏRİN İŞINDA



Amma zamanında Nəsiminin ikonoqrafik məziyyətləri hamını razi salan belə bir portreti mövcud olsada, şairin yeni obrazının yaradılması üçün 1969-cu ildə açıq müsabiqə elan edilir...

Bir il sonra sənət yarışmasına töqdim olunan əsərlərə ilk baxış keçirilməsi nəzərdə tutulsa da, rəssamlara qarənlıq qalan səbəblərdən I tur baş tutmur. Bununla belə, rəssamlara ruhdan düşməmək, bu istiqamətdə




Arif Hüseynov, "Nəsimini oxuyarkən...", 2015-ci il



axtarışların davam etdirilmesi tövsiyə olunur. Eyni zamanda o vaxt Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin və Mədəniyyət Nazirliyinin qararı ilə müsabiqənin gedişində xüsusi fəallıq göstərən Sadiq Şərifzadə ilə müqavilə də bağlanır və ümidi verici yaradıcı kimi ona ikinci tura ciddi hazırlanmış tapşırığı verilir. Yubiley komitəsinin iclaslarının birində hətta rəssamlara obrazın yekun variantında Sadiq Şərifzadə tərəfindən yaradılan qrafik variantın üz çizgilərindən – ikonografiq əlamətlərindən istifadə olunması məsləhət görülür. Nəhayət, gözlənilən gün gəlib yetişir və mötəbar komissiya devizlərlə müsabiqəyə təqdim olunmuş portrettərə baxış ke-

çirir. Dövlət mükafatı laureati Tahir Salahovun rəhbərlik etdiyi həmin münsiflər heyəti bir səslə S.Şərifzadənin yaratdığı obrazı qalib elan edirlər və tezliklə də bu qərara gəldiklərinə peşman olurlar. Başqa sözə desək, onların qalib elan etdikləri müallif rəsmi dairələrin ürəyincə deyildi. Belə ki, "yuxarılardan" nədənse əvvəlcədən nəticənin Mikayıl Abdullayevin xeyrinə olacağını düşünürdülər.

Odur ki, münsiflər heyətinin qararı lağv olunur, müsabiqənin sonrakı mərhələləri və qərarın qəbulu rəssam-üzvlər olmadan keçirilir və bu cür sərf məmər yanaşmasının sayosunda müsabiqənin keçirilmə prinsipi



NƏSİMİ DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA




puzulur və açıq-açığına, devizsiz-filansız onlar nəzərlərində tutduqları M. Abdullayevi qalib elan edirlər. Eyni zamanda, onlar Mədəniyyət Nazirliyinə S. Şərifzadə ilə bağlanmış müqavilənin məbləğinin artırılması barəsində göstəriş verirlər, təbii ki, baş veranlarından haqlı olaraq narazı qalan rəssamın könlünü almaq üçün...

O vaxtlar müsabiqənin bu cür keçirilməsi və nəticələnməsi ilə razılaşmayan S. Şərifzadə respublikanın və Moskvanın əlaqədar qurumlarına – Ümumittifaq Nəsimi yubiley komitəsinin sədri N.Tixonova, "Sovetskaya kultura" qəzetinə və Azərbaycan Rəssamlar İttifaqı Rəyasət Heyətinin sədri Təkay Məmmədəova ədalətin bərpası

si xahişi ilə müraciətlər edir. Lakin Bakıda həmin tövsiyələrə məhəl qoyulmur və Mikayıll Abdullayevin çəkdiyi portret ictimailəşcək əsər kimi qəbul olunur..

Həmin dövrün maraqlı hadisələrindən biri yubiley günlərində nüfuzlu "Komsomolskaya pravda" qəzetində Azərbaycanın Xalq şairi Süleyman Rüstəmin Nəsimi barəsində çap edilən məqələsini M. Abdullayevin yox, S.Şərifzadənin çəkdiyi portretin müşayiət etməsi olmuşdur. Bu, həm də dolayısı ilə Moskvanın obrazın bu cür təqdimatına üstünlük verməsinin göstəricisi idi...



Heç şübhəsiz, bu gün heç də 46 il əvvəl baş verənləri təftiş etmək, kimlərisə ittihəm etmək niyyətində deyilik. Başlıca məqsədimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev canabının "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinin keçirilməsi barəsində" imzaladığı 15 noyabr 2018-ci il tarixli Sərəncamın işində görkəmli mütəfəkkirin obrazı barəsində ictimaiyyətə əlavə bilsilər vermekdir.

Önce deyək ki, bu faktlar Əməkdar incəsənət xadimi Sadiq Şərifzadənin S. Mümtaz adına Azərbaycan Respublikası Dövlət və Ədəbiyyat Arxivindəki 62 sayılı fondunda saxlanan materiallardan götürülmüşdür. Belə ki,



Ayyan Rəsulov. "İ.Nəsiminin ikicildiliyinə çəkilmiş illüstrasiyalar", 2015-ci il



Ziyadxan Əliyev



NƏSİMİ DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA



42

Ziyədşəhər Əliyev



Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA



Əlaşraf Məmmədov. İ. Nəsiminin "İraq Divanı" na  
çəkilmiş illüstrasiyalar

43




Adil Əsədli. "Nəsimi dünyası", 2018-ci il



Adil Əsədli. "Cahanlara sığmayan şair", 2019-cu il



Yaşar Səmədov, "Məndə siğar iki cahan...", 2019-cu il



Pərnisa Əsgərova, "Şairin edamı", 2018-ci il



Pərnisa Əsgərova, "Əqidə qurbanı", 2019-cu il



Eldar Mikayılzadə.  
"İmadəddin Nəsimi".  
2019-cu il



Eldar Mikayılzadə.  
"Gənc Nəsimi".  
2019-cu il



Hüseyin Mirtaqovi. "Məndə siğar İki cahan..." 2019-cu il

Ziyadən Əliyev

həmin materiallar rəssamın Nəsimi obrazı üzərində hansı məsuliyyətlə işlədiyinə əmin olmağa imkan verir..

Bununla belə, demək lazımdır ki, nəcəliyindən asılı olmayaq M.Abdullayevin çəkdiyi və rəsmi qəbul edilən portret sonradan bir çox rəssam və heykəltərsələrimiz yaradıqları yeni əsərlər üçün daha dəqiq, inandırıcı ikonografiya daşıyıcısi kimi istifadə olunmuşdur.

Həmin illərdə yaradılmış qrafik əsərlərlə təmşiliq davam etdirməli olsaq, onda ilk növbədə Xalq rəssamı Oqtay Sadıqzadənin Nəsiminin yeni nəşrinə çəkdiyi illüstrasiyaların (1973) adını qeyd etmək lazımdır. Şairin hayat, sevgi və gözəllik haqqında yazdıqlarına özünməxsus bədii münasibət göstərən rəssamın yiğcam kompozisiyali illüstrasiyalarında cəlbədicilik və duyğulandırıcılıq qabarıq təqdim olunduğundan, görüntüyü gətirilən müxtəlif tutumlu motivlər yaddaşalanıdır. Müəllifin bu əsərlərində bədii vasitə kimi miniatür üslubundan istifadə etməsinin kökündə, heç şübhəsiz, təsvirlərin ovqatdaşıyıcı ruhunu seirlərin yazıldığı və bu miniatür üslubunun geniş yayıldığı Nəsimi dövrünə qaytarmaq istayı durur. Əlyazma vərəqi formasında həll edilmiş kompozisiyanın əsas təsvirlə köməkçi fon-naxışın qoşlaşğından ibarət olan ümumi görünütsündə ənənə ilə müasirliyin



Adil Əsədli. "Xatirə". 2019-cu il




Adil Əsədli. "Əqida heykəli". 2019-cu il

bədii sintezinin yaratdığı estetik tutum kifayət qədər duyğulandırıcıdır...

Rəssamin şairin qazollarına çəkdiyi və hazırda Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanan dörd illüstrasiyada da poetik məsraların mənə-məzmun tutumundan qaynaqlanan lirizm qabarıl göstərilmişdir.

Xalq rəssamı Altay Hacıyevin Nəsiminin "Lirika"sına çəkdiyi rəsm-larda (1973) şairin gizli-açıq tutumlu poeziyasına düşündürəcü bədii şəhri görmək mümkündür. Onun fəlsəfi qata bələnmış Nəsimi ünvanlı rəsmlərində cahana sığışmayan irfan əhlinin yaşantılarına obrazlı münasibət mövcuddur. "Hürufi şairin şeirlərinin həm rəngli, həm də aq-qara cizgilərlə ifadə olunmuş mənə-məzmun yükündə əqidə daşıyıcıları olan qəhrəmanların və onları təməmlayan müxtəlif ayrıntıların çeşidi formə-biçimdə təqdimatı poetik tutumun özü kimi fikirparalayıcıdır" desək, həqiqəti söyləmiş olarıq...

Elə həmin yubiley ilində tanınmış qrafika ustası Elçin Aslanov da Nəsimi poeziyasına həsr olunmuş iki illüstrasiyada şairin düşüncələrinin inaltıqtığı oxucusunu suallar məngənəsinə salan məsralarına düşündürəcü verməyə nail olmuşdur. Əslində, bu bədii yanaşmalar hürufiliyi yaranan Nəsimi ilə bu təlimin poetikasını termin və rəmzlərlə ifadə edən Nəsimi arasındaki əqidə birliyinin sufi-hürufi kontekstində ifadəsinə rəssam yanaşmasıdır...



Arif Həsənov. "Gənc Nəsimi". 2019-cu il

Qara tuşla çəkilmiş bu kompozisiyalardan birinin yuxarı hissəsində çərçivə içərisində aq örtülü qadın təsviri verilmişdir. Çərçivədə dolaşan buludlardan ox şəklində yağış töküür. Aşağıda bir tərəfində kol bitmiş iri gøy hovuzun üstündən çərçivə içərisində göyə sarı iki əl uzanmışdır. Əllərə sarılan qara buludlar göyə doğru qalxıb qadının ayaqlarına dolaşmaqdadır...




Xuday Ibrahimov. "Nasiminiñ portreti". 2019-cu il

Digər əsərdə isə insanların mücərrəd təsviri verilmişdir. Onun daxilində yüksələn məşəl – qara alov hər yəni bürümüşdür. Arxa planda dağlıb uqlanı evlər alov içindədir. Həvəda uçan bir mələyin əlində qaval, digərinin əlində ud görünür. İnsan oğlu aləmdə olan qarışılıqla qarşı əllərini göy qaldıraraq imdad dilayır. Hər iki əsərin ümumi kompozisiyasında görüntüyə götürülen təzadaların yükləndiyi fəlsəfi-psixoloji bədii yüksək şairin poeziyasının leytmotivini təşkil edən insan fəlsəfəsinin çoxqatlılığını əyanılışdırıbmak istəyi duyluqdadır...

Öz çoxşaxəli yaradıcılığında orta əsrlər ədəbiyyatına tez-tez müraciət edən rəssam-heykəltəraş Sənan Qurbanov da yubiley günlərində Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sisifarişi ilə iki maraqlı qrafika əsəri yaratmışdır. Onlardan biri şairin "Bədəni qoy, ey könül, gəl bu dəmi xoş görəlim" şeirinə tuşla çəkdiyi illüstrasiyadır. İki cənnət və cəhənnəm ələminin təsviri verilmiş bu kompozisiyada bədii həllin şərtliliyi ilk növbədə məzmunun çoxqatlığından qaynaqlanmışdır.

Nəsiminin məşhur "Məndə sıgar iki cahan, mən bu cahana sızmazam"



Xuday Ibrahimov. "Məndə sıgar iki cahan..." 2019-cu il

şəri ikinci əsərin məzmununu təşkil edir. Burada buludların arasından görünen günəş hər tərəfə parlamaqdır. İki dağın arasından isə çay axır. Təsvirdə sənki dağ, çay, günəş – bütün əlam birləşmişdir. Bu da Nəsiminin "hər şey mənəm" deməsi ilə uyğunlaşmışdır. Burada yer alan təsvirin məfkurə məhdudiyyətinə qarşı olan poetik misralarla səsloşması cizgilərin ovqatyarıcı ruhundan duyluqdadır.

Nəsiminin sətraltı mənə bolluquna görə insan ağılinı ovsunlayan poetikasında hərufiliyə sevgi həqiqətə yetişmək vasitəsi kimi qəbul olunur. Şairin amalına – həqiqətin dərkinə yönəli çoxqatlı misralarının mürşidinin etibarlı bələdçiliyindən gücləşməsi duyluqdadır. Xalq rəssamı Arif Hüseynovun Nəsimi ünyanlı silsilə qrafik nümunələrində vurguladığımız məziyyətlər kifayət qədərdir.

Bütün yaradıcılığı boyu müxtəlif məzmunlu ədəbiyyat nümunələrinə məraqlı bədii münasibəti ilə seçilən rəssamın bu keyfiyyətini, lirizmin fəlsəfəyə bələnmış düşündürəcü ifadəsi ilə məshhurlaşan Nəsimi irsinə münasibətində də görmək mümkündür. Azərbaycan Respublikası Dövlət Neft Fonduunun illik hesabatında (2015) yer almış on üç rəsmiñ hər birində hərufi şairin özüm-

Yavər Əsədov,  
"İmadəddin Nəsimi".  
2019-cu il



Ziyadxan Əliyev

Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞİGINDƏ

Yavər Əsədov,  
"İmadəddin Nəsimi".  
2019-cu il






Naməlum rəssam. "Nəsimiə ithaf olunur". 2019-cu il

lü dünyasına özünəməxsus bədii nüfuzetməyə şahidlik etmək mümkündür. Bir-birindən fərqli koloritdə həll edilmiş bu kompozisiyalarda yer almış şairin bir neçə portreti, Azərbaycan poeziyasında yeni dövər açmış yaradıcılığının mənə-məzmun yückünə bələnmış müxtəlif bicimli ayrıntılar, insanı Allah mərtəbatasına ucaldan "Əhəliləq fəlsəfəsi"nin daşıyıcıları və digər çoxşaxlı təsvirlər Nəsimi dünyasının, doğrudan da, fərqli mənəvi enerjiyə malik olduğunu tamaşaçısını inandırmaq gücündədir...

Cox vaxt "pardəli" fikirlərin daşıyıcısı olan hər bir sözü, hətta hərfi inçə mənalar və rəmzlər kimi təqdim edən Nəsiminin buna müvafiq obranızı yaratmaq nə qədər çətin olsa da, şairin rəssam xələfləri bu işin öhdəsindən gəlməyə çalışmışlar. Elbrus Əhməd və Yavər Əsədovun ərsəyə gətir-



İntiqam Babayev. "Nəsimi dönya". 2019-cu il



İntiqam Babayev. "İmadəddin Nəsimi". 2019-cu il

dikləri qrafik nümunələr də buna əmin olmağa imkan verir.

Ədəbiyyatşunas-alim Əhməd Elbrusun qədim və orta əsrlər Şərq poetikasında hürufi rəmzlərin açımı sistemləri mövzusunda aparlığı tədqiqatlar əsasında yazdığı və nəşr etdirdiyi "İnam və idrak poetikası" kitabında (2006) elmi qənaətlərini həm də hürufi fəlsəfəsinə tapınan qrafik portretlərin yaranmasına yönaltmaya nail olması bunun əyani görüntüsüdür.

Başqa sözlə desək, o, Şərq elm və əsərkarlığında yer almış "Elm əl-Əsms", "Elm əl-Cəfr" və onların qaynağından mənşələnən "Elm əl-Hürül" haqqında, bu üç istiqamətin nəticəsi olan hürufizm və qaynaqları ilə əlaqədar riyazi-poetikanın ən yeni nailiyyatləri səviyyəsində araşdırırmalar aparmış, son nəticədə hürufizmin simvollar sisteminin quruluşu, bərpa, simvol açarları və kodlarını təqdim edə bilmədir. Ərəb qrafikası ifadə olunan fikir və sözlərin ağ-qara cizgilərdən "boylanan" ifadəli görüntüsündəki insan ağlini ovsunlayan bədii sehra – müxtəlif xarakterlər məcmusuna heyran qalmamış çox çətindir. Müxtəlif dövrlərdə ərəb qrafikasının bədii imkanlarının uğurlu tətbiqinə şahidlik etdiyimizdən, Əhməd Elbrusun həmin əlifbadan istifadə olunan bu portretlərində hürufizmin özü kimi sırr qatına bələnmış bədii görüntülər arşayı gətirdiyini söyləmək olar...

Tanınmış xəttat-rəssam Yavər Əsədovun Nəsimi dünyasına bədii münasibətinin başqalarından fərqli olması da danılmazdır. Bu

özünəməxsusluğunu şərtləndirən xüsusiyyət onun Nəsimiyə həsr etdiyi portretlərin (2018) yazı ilə – ərəb qrafikası ilə çəkilmişdir. Birinci əsərdə fas təsvir olunan söz xırıdanının çalması və üz çizgiləri “Seyid Əli İmadəddin Nəsimi” sözlərindən əmələ gətilmişdir. Şairin profil verilmiş ikinci portreti isə onun doğulduğu və vəfat etdiyi illərin (1369-1417) və şəhərlərin adının (Şamaxı-Hələb) yazılışı ilə yaradılmışdır. Xəttatlıqla rəssamlığın qoşşığının nəticəsi olan bu qrafika nümunələrində müəllif fantaziyasının uğurlu nəticəsinə görəmək mümkündür.

İstədəli qrafika ustası Ayxan Rəsulovun müstəqillik illərində şairin yenidən nəşr olunmuş ikicildiliyinə çəkdiyi çoxsaylı illüstrasiyaların (2013) bədii tutumunda Nəsimi poeziyasından qırmızı xətt kimi keçən fəlsəfə ilə səsləşən məqamlar kifayət qədərdir. Kögəsi qanadına çevrilmiş şairin zamanına meydana oxunan kimi qəbul olunan əqidə yoluñ özünə amal seçməsi, bu amalın işığında onun cahanlara sahib çıxmasının olmazın çətinliklərdən keçməsi, görünməz Yaradandan aldığı müjdənin ona mənəvi güc verəsi, arzularına yetişməkdə mələklərin ona sarıbanlıq etməsi, “Cavidannama”ni yazan əllərə tapın-



Rüstəm Məmmədov. "Şair", 2000-ci illər

Ziyadən Əliyev

maqla “Ənələq” səsləndirməsi, əqidə dostlarının onu özlərinə kökəşən sanımları, cəmiyyətdə əbədi əmin-amallığın bərqərar olması yolunda özünü və əqidədaşlarının əzabları, daşıdığı və yaydığı fəlsəfi-mənəvi gücün hesabına cahanların sahibinə çevriləməsi, etibarsız dünyanın umduğu kəramətin çətin anında da gecikməsi, on nəhayət, dünyaların ayrıca suallar daşıyıcısı kimi çıxış etməsini on əsərində geniş bədii ümumişləşdirmələriə ifadə edən müəllif, bütünlükdə düşündürүcülüyü birmənali qrafik əsərlər yaratmağa nail olmuşdur.

Kitab qrafikası sahəsində zəngin təcrübəsi olan Əlaşraf Məmmədovun Nəsimimin “Irəq Divanı”na çəkdiyi illüstrasiyaları (2018) da şairin poetik ruhuna müvafiq nümunələr saymaq olar. Həm ağ-qara çizgilər, həm də qarışq texnikanın köməyi ilə amalının işığına bələnən şairi, onun arzularını, ilham pərisini fəlsəfi çalarlarla qoşşaqda təqdim edən rəssamin bədii göruntünü düşündürücü mənəvi qaynağı çevirə bilənəsi duyulandır..

Uzun əsrlər boyu oxucusunu oysunlamaqdə davam edən Nəsimi poeziyası sehrinin hələ də rəssamlarımızı oysunlamaqdə



Yusif Hüseynov. "Nəsimi – mütafəkkir", 1973-cü il

Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA




Elmira Şah tacinskaya. "Nəsimi – 600", 1973-cü il

davam etməsini şairə həsr olunmuş yeni qrafik əsərlərin yaradılması da təsdiqləyir. Yaradıcılığında klassik miniatür üslubunun ifadə vasitələrinə tapınan Pərnəsə Əsgərovannın (Miniatür) özündə ənənə və müasirliyi birləşdirən “Nəsiminin edamı” (2018) qrafik lövhəsi belə əsərlərdəndir. Öz yaradıcılığında qədim miniatür üslubu ənənələrini uğurla davam

etdirən rəssamin bu əsərində şair təleyin sonluğunun əfsanələşməsini şərtləndirən məşhur edam səhnəsi bədiiləşdirilib. Bir çox əsərlərdə rastlaşıdığımız bu sonluq rəssamin təqdimatında kifayat qədər yeni və təsirlidir. Nəsiminin ağırlı yaşantlarını yiğcəm vəsítələrlə bədiiləşdirən rəssam, mənəvi zənginliyi ilə bədxahların yuxusunu ərşə çəkən şair vücudunu onun ayaqlarına ayıllerə dərisini soymağa başlayan iblis xisətlə cəlladın üzərində yenilməziyin və dənməzliyin rəmzi kimi təqdim etmişdir. Klassik miniatürleri səciyyələndirən ifadəli siluet, axıcı plastika və bədiil ümumiləşdirme bu əsərdə də uğurla tətbiq olunduğundan, şair ömrünün faciəvi sonluğuna tutulan bu özünəməxsus "bədiil güzgү" kifayat qədər təsirlidir. Burada Tanrıının insanlaşdırılmasını yaradıcılığının amali hesab edən şairin ruhunun halsizlaşmışda olan bədənidən çıxaraq ali məqama yönəli təsviri də məqsədli olub, az sonra baş tutacaq bu birləşməni əqidəsindən dönməyən hürufi şairin mənəvi qəlbəsi kimi dùşnülmüdüdür...

P.Əsgərovın Nəsimi ünvanlı ikinci əsərinin (2019) haradasa yuxarıda şəhər etdiyimiz ağırlı səhnənin davamı kimi qəbul etmək olar. Şəhəli formatlı kompozisiyada Nəsimi ucalığını bir daha



Emin Aslanov. "Nəsimi" filminin afişası. 2017-ci il

Ziyadən Əliyev



Emin Aslanov. "Nəsimi" filminin afişası. 2017-ci il

Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA

vurğulamaq istəyində olan rəssam, şair qollarının halsizlaşmış hərəkətindəki müqavimət gücünün işaretləri və ayaqları arasına yığılmış günahsız qan "gölü"nün rəngi ilə onun, verdikləri qeyri-insani hökmət adlarını "qəddarlıq ensiklopediyası"nın ön sahifələrinə yazanlardan çox-çox yüksəkdə durduğunu göstərmək istəmişdir. Ziyasını itirməkdə olan günsələşə baş-başa göründüyü gətirilmiş əqida qurbanının obrazı əhatələndiyi ruhu və onun intizarında olan "cənnət qapısı" ilə birlikdə çox təsirli baxılır...

Tanınmış qrafika ustası Adil Əsədlinin ərsəyə gətirdiyi portret-kompozisiyalar onun digər əsərləri kimi mürəkkəb tutumlu – mənalı və çoxqatlıdır. Onların birində (2019) mərkəzi sahəni tutan şair portretini əhatələyən, Şamaxı – Hələb yolunda arxada qoysduğu memarlıq tikililərinin üzərində ucalan irili-xirdalı süjetlərdə hürufi ideyalarının işığına bələnmış məkanlar və hadisələr duyulması dərəcədə cəlbedici və düşünürəndir. Cizgилərin xoatlılığını şərtləndirən axıcı ritm və ekspressivliyin bilavasitə yüksək icra mədəniyyətinin göstəricisi olmasına da danılmazdır...

Digar portretdə (2019) da Nəsimi təleyi çox zəngin yaşlılıqlar məcmusu ilə əlaqəli şakildə təqdim olunmuşdur. Şair



Toğrul Nərimanbəyov. "F.Əmirovun "Nəsimi haqqında dastan" baletina çəkilmiş dekorasiya eskizi, 1973-cü il



Toğrul Nərimanbəyov. "F.Əmirovun "Nəsimi haqqında dastan" baletina çəkilmiş dekorasiya eskizi. 1973-cü il



David Kangertli. "Naiminin türbəsi". 1990-ci illər

portreti üçün yerli fon roluunu oynayan və müxtəlif hadisələrdən "hörlülmüş" bu mütərrəd görüntündə hürufi manaviyyatının yayılması rəmzi bicimdə ifadə edilmişdir. Bu "hürufi saxlancı"-nın bir tərəfdən şairin, digər tərəfdən isə onun ilham parisinin şatələndirməsi də müəllifin mənqli bədii tapıntısı olmaqla, mürəkkəb kompozisiyanın bütövlüyüն şərtləndirir...

Rəssamin üçüncü əsəri əvvəlki iki kompozisiya kimi çoxqatlı olmasa da, Nəsiminin bu gün də sangiməyən şöhrətinə cəbedici bədii aydınlıq götirmək gücündədir. Şairin gənclik çağını əyanlışdırın portreti və onun arxasında verilmiş məşhur edam səhnəsi qədim memarlıq tikililəri və yazı ilə vəhdət təşkil edir. Qrafik ləvəhənin bədii tutumunda "Nəsimi" kinofilmini xatırladan məqamların mövcudluğu duyulandır...

Adil Əsədlinin zaman etibarilə sonda işlənən dördüncü əsərində (2019) şeirlərində və əməllərində tanınan Nəsimi kimliyinin daha təsirli ifadəsi ilə qarşılaşıraq. Hürufiliyi yaydığı yerlərin memarlığı üzərində ucalan şairin əli çiçək "açmış" yer kürəsi ilə təsvirində nə qədər nikbinlik ruhu mövcuddursa, bədəninin kəskin dönüşündə qarşılaşdığı təz-

yılardan qaynaqlanan eyni dərəcədə gərginlik duyulmaqdadır. İfadəli siluetə malik təsvirin bəyaz yerlikda təqdimati obrazın yaşıntularını əyanlaşdırır cizgi kimi yaddaqalndır...

Daha söz sonothkarınahər olunmuş portret-xalça üzərində çalışan Xalq rəssamı Eldar Mikayılzadə apardığı axtarışlar nəticəsində Nəsiminin bir neçə uğurlu qrafik portretini yaratmağa nail olmuşdur. Etiraf edək ki, bu əsərlər bədii-psixoloji tutumuna görə şairin ötən əsrin qırxicı illərindən bəri ərsəyə gətirilən çoxsaylı obrazlarından xeyli fərqlənlər. Onların birində (2019) şair gənc yaşlarında – əqida uğrunda mübarizəyə başladığı dövrə təsvir edilib. Profil təqdim olunmuş gənc hürufinin duygulu baxışlarından, əzalarının ifadəsindən "boyylanın" xüsusi cəlbedicilik həm də kifayət qədər təsirlidir...



Togru Nərimanbayov. "F. Əmirovun "Nəsimi həqqında dastan"" baletinə çəkilmiş dekorasiya eskizi. 1973-cü il

Rəssamın yaşı Nasimi (2019) da mənəvi-psixoloji yaştıri daşıyıcıligina görə yaddaqalandır. Belə ki, baxışlarını naməlum istiqamətə tuşlamış şairin mənəvi durumunda onun hələ də mübarizədən usanmadığı hiss olunandır. Ağ-qara cizgilərin ince çalarları ilə ifadə edilmiş bu portretdə üşyankar Nasimi ruhunun yaşandığı duyulmaqdadır...

Kompyuter qrafikası sahəsində zəngin tacribəsi olan Arif Həsənovun əsərində (2019) üz-üzə, göz-göza qaldığımız gənc Nəsiminin ikonografik cizgilərində də məşhur filmdəki obrazla səsləşən bədii əlamətləri görmək mümkündür. "Cavidannamə"nin sehrinə düşməkdə olan gənc şairin nurlu simasında onun gələcək əməllərinə yetişməyə yönəli qətiyyət yaratmağa çalışan rəssam, bununla da onu gözləyən bəlalardan hələ çox uzaq olan Nəsimi davamçısının özünəməxsus portretini yaratmağa nail olmuşdur...

Rüstəm Məmmədovun çəkdiyi portretdə (2000-ci illər) də müəllifin hüsrufi şairin əfsanələşmiş ömrə yolu-



Məmməd Hüseynov. "Nasimi" filminə çəkilmiş dekorasiya eskizi. 1973-cü il



Məmməd Hüseynov. "Nasimi" filminə çəkilmiş dekorasiya eskizi. 1973-cü il

na obrazlı görkəm vermek istəyi duyulmaqdadır. Belə ki, o, Nəsiminin qabarğı təqdim olunmuş portretini arzularının işığına üz tutan səyyah, başı üzərində dolaşan səməndər quşu və ömrünün payızını yaşıyan azman ağac ilə birgə təsvir etməklə, kompozisiyanın düşündürçülüyünü şərtləndirmişdir. Bu mənada ağ-qara cizgilərin qarşılumasının yaratdığı ekspressiya da təzadrlarla dolu şair taleyinə işəra kimi qəbul olunur...

Yaradıcılığı ən müxtəlif janrlarda ərsəyə gətirdiyi əsərlərin mənə-məzmun tutumuna düşündürçülük baxş etməsi ilə fərqlənən Xuday İbrahimovun çəkdiyi "İmadoddin Nəsimi" (2019) portreti də özünəməxsus estetikası ilə fərqlənir. Doğrudan da, şairin qərarlaşdırılmış və zənginliyi duylanan məkan, eləcə də arxa plandakı Şəhərinin güzoxşayan mənzərəsi kifayət qədər cəlbedicidir. Qənaətimizcə, bir qədər "sığallı" və təntənəli görkəmə malik olan bu Nəsimi obrazının bələndiyi cizgilər və əlamətlər onun varlığını hürufilikdən əzaqlaşdırmaqla,



Məmməd Hüseynov. "Nəsimi" filmində çəkilmiş dekorasiya eskizi. 1973-cü il

istenilən sisfərişti yerinə yetirməyə hazır olan saray şairinə yaxınlaşdırır. Başqa sözlə desək, bu obrazda zamanına "ağ əlcək" atmaga cəsarət çatan hərufi şair qüdrəti az duylur...

X. İbrahimovun qarşıq texnikada çökdüyü ikinci portretidə (2019) isə Nəsimi açıq havada təsvir olunub. Qədim tikililərin və ürkəcan mənzərənin fonunda şair oxuyan şair hələ ki onu gözləyən bəlalardan uzaq durmadır. Zahirindən yaşayış-yaratmaq eşiqi duyulan hərufi şairin sol əlindeki iki barmağını daha qabarlıq göstərməyində məşhur "Məndə siğar ..." beytinə işarə duyulmaqdadır...

Gənc rəssam İsgəndər Məmmədovun şairin qəzəllərinə həsr etdiyi illüstrasiyalarda da poetik misralarda hifz olunan dərin hikmətin obrazlı həllini görmək mümkündür.

Xalq rəssamları Elmira Şahtaxtinskaya və Yusif Hüseynovun Nəsiminin 600 illik yubileyi münasibətilə



Mayis Ağabəyov. "Nəsimi" filmində çəkilmiş dekorasiya eskizi. 1973-cü il



Hüseyin Hacıyev, "Şair". 2012-ci

çəkdikləri plakatlarda (1973) təntənəyə uyğun gələn ciddilik duylu maqdadır. Belə ki, hər iki əsərin kompozisiyasını şairin saya – mavi və boz yerlikdə fas və profil verilmiş portretləri və yazı təşkil edir.

Gənc rəssam Emin Aslanovun "Nəsimi" filminə həsr etdiyi iki plakat da mövzunun obrazlı açımı baxımından maraqlıdır. Bu kinoplakatlarda filmin dramaturgiyasından qırmızı xətt kimi keçən dramatizmi duymaq mümkündür.

Yaradıcılığında ədəbi mövzulara geniş yer ayıran Yaşar Səmədovun çəkdiyi "Məndə sıgar iki cahan..." adlı qrafika lövhəsinin (2019) qum saatını xatırladan ümumi siluetində şairin edamı ilə anım yaranan bədii möqamlar duyulmaqdır, axıb gedən ağılı-qaralı "şair ömrü" nü xatırlatmaqdadır. Görüntünün bəyaz-neytral yerlikdə təqdim olunmasının bütünlükdə kompozisiyanın cəlbəciliyini təmİN etməsi də müəllifin mənşili bədii həll tapıntısı sayıla bilər...

Tanımlı qrafika ustası Bayram Qasimxanlının Qabilin "Nəsimi" poemasına çəkdiyi illüstrasiyaların (1980-ci illər) bədii şəhərində müsəhlidə olunan şərti-rəmzi ifadə tərzinin poetik məzmunundan qaynaqlandığını söyləmək olar. Ksilografiya texnikasında çəkilmiş bu rəsmlərdə şairin və onun ilham pərisinin təbiət və maddi mədəniyyət nümunələri ilə təqdimatında şairin mənəvi durumunu qabartmaq istəyi duyulur...

Şairin yubileyi ilə əlaqədar çəkilmiş "Nəsimi" bədii filminin (1973) rəssamları Məmməd Hüseynov və Mayis Ağabəyovun əsərə gətirdikləri dekorasiya eskizlərində orta əsrlər memarlığı, hadisələrin cərəyan etdiyi məkanın inandırıcılığı duyulmaqdadır...

Görkəmli fırça ustası Toğrul Nərimanbəyovun Fikrət Əmirovun "Nəsimi haqqında dastan" baletinə çəkdiyi dekorasiya eskizlərində (1973) də hürufi şairin ruhuna müvafiq bədii-psixoloji aura duyulmaqdadır. Əqidə mübarizinin bütün həyat boyu nümayiş etdirdiyi əyilməzliyə monumental bədii tutum verməyə qabil rəssam, son nticədə, tərtibatın cəlbəciliyinə və təsirliliyinə nail olmuşdur. Qeyd edək ki, tamaşanın yaradıcıları 1974-cü ildə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşlər.

Öz yaradıcılığında ksilografiya texnikasını andıran bədii ifadə tərzilərə maraqlı obrazlar əsərə gətirmiş Hüseyin Mirtəqəvənin çəkdiyi "İmadəddin Nəsimi" (2019) portretini çıxdan ənənəviləşmiş janr çərçivəsinə si-



Nazim Mammədov, "Nəsimi" (eskiz), 2019-cu il

# ВМЕСТИВШИЙ ОБА МИРА

К 600-летию азербайджанского поэта НАСИМИ.



— Если ты боёс — гравишишь  
как мудзар, — то почему  
ты перед тобою, как на тебе ука-  
ют крылья, ты бледнешь?  
— И солнышко не зажига-  
ет звёзд, и волы-таки это  
солнце.

Пусть спрятанымся уши  
погаснут, и руки, и ноги  
затмятся болт, как будто  
мешки о том, как глупыши  
хорошими, составленными  
из языка, кисти, пальца, что  
переворотят, и волы-таки  
затмятся. И волы-таки сон-  
солнце.

Насимине  
как мыслу Насими  
прозодил  
грустные слова  
своего четвертого симе-

Насими сочла в послание  
мюнисимине:

Мыслы о человеке,  
жизни и смерти, любви  
и ненависти, что играет с  
сердцем? Да, знал. Он знал об  
этоте ещё в юности, когда  
читал «Герметик», когда  
читал «Физики» и «Математи-  
ки» Семена Насими предсказал:

Его спорятся, как прока-  
ммы заутят в прокатах  
муз. И все-таки он остается  
нераскрытым... — истина.  
Человек — баг.

Насими утверждала, что если  
Вселенная спроизведёт в ст-  
ранных чём-либо, то несомненно  
того можно разгадать тайны  
мираоздания.

И меня интересует оба  
 мира, — и в этом мире  
Х есть, и в этом мире  
И в бытие не хватает.  
Объясняет человекаБогу,  
но изучает его таким же  
объектом, каким он счи-  
тывает духовность «искусства»  
Бога.

Всемогущий Бог, не чьей

руки в ради често-  
востиническую стропу, из-

гышадигини söyləmək olar. Nəsiminin portretini onun həyatının önəmlı möqamları ilə əlaqələndirən müəllif, əfsanələşən edam sahnəsini və "durna qatar"na çevirilərək dünyani dolaşan yaradıcı şair ruhunu bir araya götürməklə, hürufi şairin cəlbədici obrazını yarada bilmışdır.

İntiqam Babayevin aqvarelli çəkdiyi iki kompozisiyada (2019) da Nəsimi yaşıntularına yaddaşalan bədii görünüyü verilmişdir. Birinci portretdə əqidasına tapınan şair hürufi fəlsəfəsini dünyaya yaymağa hazırlaşığı anda görünütüyə gətirilib. Onun bulud topalarına bələnməsi də obrazı qarşida çətin sınaqların gözlədiyi bədii işarə kimi düşünülmüşdür.

Digər əsərdə isə hürufi şairin edam sahnəsini onun keçdiyi həyat yolu ilə əlaqələndirən rəssam, təsvirə Nəsimi beysi əlavə etməklə, onun təsirli portretini əsərə gətirməyə nail olmuşdur...

Milli-təməni dayarlılarımızın qaynaqlarının araşdırılmasında böyük xidmətləri olan görkəmli alim Xudu Məmmədovun ərəb qrafikası ilə yazdığı "Nəsimi" (1973) sözü də duyulası sənətkarlıq nümunəsi hesab olunur. Hərlərdən düzəlmis naxış – ağ rəngli aralıqlar da qara rənglərlə eyni olub, "Nəsimi" oxunur. Naxış şairin "Məndə siğar iki cahan..." mürsəsinə simvol kimi düzəldilib.

Hüseyin Hacıyevin çəkdiyi "İmadəddin Nəsimi" (2012) əsərində şairin ruhunda gəzdirdiyi ideyaların dünyəviliyini göstərmək istəyi qabarlıqdır. Rəng səthlərinin oynaşlığını mənə-məzmunun yuxkünləri açımına yönəldən rəssam, bununla da Nəsiminin sərr qatuna bələnmis poetik dünyasının əbədiyəşarlılığına işarə etmişdir...

Nazim Məmmədovun Nəsimi obrazı ətrafında apardığı bədii axtarışlarında (2019) da müsbət nəticələr əldə olunmاغın işartilari  
duyuulmaqdadir. Belə ki, həmin eskitlərin hər birində şairin mənəvi-psixoloji yaşıtlarını qabartmaq istəyi duyuulmaqdadir...

Nəsimi əsərlərinə çəkilmiş və Avropada çap olunmuş illüstrasiyalar, o cümlədən Şərqi rəssamlarının xəttatlıqla təsviri birləş-




Bayram Qasimxanlı. Qabilin "Nəsimi" poemasına çəkilmiş illüstrasiya. 2000-ci illər

dirən müxtəlif rəsmləri də Nəsimi dühəsini müxtəlif aspektlərdən dərketmənin özünəməxsus görüntüləridir.

2019-cu ilin mayında "Nəsimi ili" çərçivəsində Gəncədə keçirilən tədbirdə 3 min yərli gəncin meydanda canlı olaraq şairin portretini yaratmaları da Azərbaycanlı mütəfəkkirin xatirəsinə göstərilən ehtiramın özünəməxsus və förlü göstəricisi sayılı bilər. Qənaatımızca, bu portret orijinallığını görə Allaha və insana sonsuz sevgisi olan bənzərsiz şairin xatirəsinə layiq bir bədii tapıntıdır..



Pərviz Babayev,  
"Nasimiya hasr  
olunur..," 2000-ci illər



Ziyadxan Əliyev



Nasimi DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA



Nasiminin Gəncə  
şəhərindəki meydanda  
yaradılmış portreti.

2019-cu il



Mikayil Abdullayev.  
"İmadəddin Nəsimi".  
1980-ci illər.



### NƏSİMİ TALEYİ RƏNGLƏRİN İŞİĞINDA...

Öncə deyək ki, zamanında portreti çəkilməyən şair və tarixi şəxsiyyətlərin obrazının yaradılması məqsədi ilə əvvəller də oxşar müsabiqələr keçirilmişdir. Belə ki, 1940-ci ildə keçirilən müsabiqədə Nizami Gəncəvinin, 1958-ci ildə təşkil olunan müsabiqədə isə Məhəmməd Füzulinin obrazı yaradılmışdır. Bütün bunlara baxmayaraq, əslində, yuxarınlarda da vurğuladığımız kimi, Nəsimi ilə bağlı müsabiqə keçirilməmişdi. Belə ki, artıq Böyük Vətən müharibəsi illərində – yeni yaradılan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin sıfırlığı ilə rəssam Sadiq Şərifzadə şairin hamını razi salan bir neçə portretini İsləməmişdi. Buna baxmayaraq, portretin yaradılması üçün 1969-cu ildə yeni bir müsabiqənin keçirilməsi qərara alınır...

Aparılan tədqiqatlar göstərir ki, 1973-cü ildə keçirilən müsabiqəyə kifayət qədər ciddi hazırlaşan rəssamlar arasında məhz Sadiq Şərifzadə xüsusilə seçilir. Onun vəfatından sonra emalatxanasında qalan bədii irlisinin siyahısında bir-birindən fərqli altı-yeddi Nəsimi ünyanlı portretin olması dediklərimizi təsdiqləyir. Onların bir qismi qırxinci illərdə, bir qismi müsabiqə keçirilən dövrdə, bəziləri isə müsabiqədən sonra işlənmişdir. Bu da ilk növbədə müəllifin Nəsimi obrazına sonsuz sevgisini təsdiqləyir. Onun müsabiqəyə təqdim etdiyi portret sonralar müxtəlif səbəblərdən təbliğ olunmadığından, demək olar ki, geniş ictimaliyyətə tanış deyil...

Xəyalən müsabiqənin keçirildiyi illərə qayıtmalı olsaq, qeyd etmək lazımdır ki, zamanında Bakıda Nəsiminin obrazının yaradılması üçün elan olunan müsabiqədə iştirak edən rəssamların, demək olar ki, əksəriyyəti ərəb və fars dillərini bilmirdilər. Əksinə, onlardan fərqli olaraq Sadiq Şərifzadə bu dillərdə yazış-oxumağı bacarırdı. Belə ki, Cənubi Azərbaycanda dünyaya göz açan və otuzuncu illərdə ailəsi ilə Bakıya köçən Sadiq Şərifzadə orada fars və ərəb dillərini öyrənmışdı. Onun Azərbaycan Rəssamlar İttifaqı Rayasət Heytinin sədri Tokay Məmmədova müraciətində də bu məsələ xüsusi vurğulanır: "Mən bu obrazı işlərən, əski əlifba ilə yazılıb Azərbaycan və fars dillərində nəşr edilmiş məxəzlərdən şairin Azərbaycan və fars dillərində yazdığı şeirlərindən, müəllifin ədəbi-fəlsəfi fikirlərindən, eyni zamanda Salman Mümtazın vaxtilə çap etdirdiyi Nəsiminin şeirlər kitabındaki miniatüründən istifadə etmişəm. İndi 30 ildir ki, həmin obraz müzeydə olduğu kimi xalqın xatırında yer tutmuş,




Mikayil Abdullayev. "İmadəddin Nəsimi". 1973-cü il

məktəblərin dərslik kitablarında çap olunaraq yayılmışdır. Sonralar başqa rəssam və heykəltəraşlar bu obraz üzərində işləmişlərə də, mənim yaratırdığım suratı əsas tutaraq öz yaradıcılıqları səviyyəsində ayrı-ayrı kompozisiyalarda araya çıxarmışlar".

Rəssamin üzvü olduğu yaradıcılıq təşkilatının rəhbərinə yazdığı bu ərizədə özünün bu obraz üzərində çalışma tarixinə də aydınlıq gatırılmışdır: "Hələ 1941-ci ildə Nizami muzeyinin təşkili münasibətiylə müdürüyyətin tapşırığı və o zaman muzeyin elmi rəhbəri olan professor Həmid Araslının bilavasitə göstərişləri, məsləhətləri ilə, eyni zamanda muzeyin elmi şurasının müzakirəsi və təsdiqi ilə Azərbaycanın böyük mütəfəkkir şairi Nəsiminin surətini yaradaraq, muzeyin ekspozisiyalarında dəfələrlə nümayiş etdirmişəm. 1941-ci ildə muzeyin geniş divarında, freska şəklində, mürəkkəb kompozisiyada Azərbaycanın məşhur şair və yazıçıları arasında, 1943-cü ildə isə ayrıca kağız üzərində qrafik bir şəkildə, daha sonra Nizami muzeyinin indiki böyük zalında Nizamidən sonra sovet dövrünə qədər

yaşayıb-yaradan məşhur şair və ədiblərin surətlərini təsvir etmişəm. Öz dövrünə və fəlsəfəsinə uyğun bir şəkildə təsvir etdiyim böyük mütəfəkkir şairimiz Nəsimi də bu simaların arasında idi..."

Rəssamin 1973-cü ildə yekunlaşdırılan müsabiqənin münsiflər heyətinin tərkibinə iradında da montlıqlı məqamlar kifayət qədərdir. Onlarla tanışlıq bunu söyləməyə əsas verir: "Jürinin heyətində Nəsimini və onun yaradıcılığını mükəmməl bilən heç bir mütəxəssis yox idi. Elələri də var idi ki, şairin bir şeirini belə oxumamışdılar və bunu heç də gizlətmirdilər. Cünki o vaxt şairin yeni əlibə ilə çap olunmuş əsərlərini tapmaq mümkün deyildi. Bundan başqa, jürinin heyətində bir nəfər belə olsun ədəbiyyatşunas və Nəsimi yaradıcılığı ilə məşğul olan mütəxəssis yox idi. Bir də ki, yubileyin nə vaxta təyin olunmasının da müəyyənləşdirilməməsi səbəbindən bütün hazırlıq işləri, o cümlədən, müsabiqə məsələsi də bir nəticə vermədi. Bunu da qeyd etmək lazımdır ki, məsələnin lap əvvəlindən bir neçə hörməti alım yoldaş, o cümlədən professor Həmid Arası Nəsimi obrazının vaxtında yaranıb yayıldığını görə təzədən müsabiqə elan edib, yeni obraz yaranmasının əleyhinə idilər. Bir gün Nizami muzeyində Həmid Arası, hörməti Məmməd Arif, muzeyin müdürü və başqa



Mikayil Abdullayev. "Nəsiminin məhkəmə ərafəsində". 1970-ci il


elmi işçilərlə bir yerdə bu məsələni müzakirə etdilər. Bələ qərara gəldilər ki, muzein müdürü rəsmi məktubla Nəsimi yubileyi komissiyasına bildirsin ki, Nəsimi obrazı vaxtılı müzeydə alımlar və elmi şuranın hərtəraflı müzakirəsi və təsdiqi ilə rəssam Şərifzadə tərəfindən yarandılmış və 30 ildir nümayis etdirilir; nəşriyyatda da, dərsliklərdə də çap olunaraq, xalq arasında yayılmışdır. Ona görə, rəssamın işlədiyi bu obrazı olduğu kimi həmişə saxlayaraq, tematik tablolarda, heykəltəraşlıqla və başqa qrafik işlərdə bunu əsas tutaraq, simasında heç bir dəyişiklik etmədən istifadə etmək lazımdır. Bütün bunlarla bərabər, mən bu işi müntəzəm olaraq davam etdirmişəm. İndi Nəsiminin əsas ikonografik cizgilərini saxlamaq şərtilə bir neçə tablo çəkmışəm. Onları göləcəkdə yubiley münasibətilə müzeydə və ya başqa rəssamlıq sərgilərində nümayis etdirmək fikrindəyəm. Ona görə xahiş edirəm, bu işlərə baxıb öz mülahizələrinizi bildirəsiniz”.

Azərbaycan təsviri sənətində bir çox tarixi şəxsiyyətlərin (Babek və Məhəmməd Füzuli) obrazlarının yaradıcısı kimi tanınan Sadiq Şərif-



Mikayıl Abdullayev, "Nəsiminin məhkəməsi". 1990-cı illər

Ziyadəxan Əliyev




Sadig Şərifzadə, "İ. Nəsiminin portreti" (müsabiqə üçün). 1973-cü il

NƏSIMİ DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA

zadənin haqqında söz açdığını portretində Nəsimi hürufi geyimində milli koloritli interyerdə təsvir olunub. Qotiyat dolu baxışlarını naməlum istiqamətə tuşlayan dahi söz xırıdırının düşüncəli-cəlbəcidi və portreti və dizinin üstündəki "Ənələq" kolamlı əlyazması onun həyatda mövqeyini və əqidə bütövlüyünü təsirlər şəkildə əyanlaşdırır, desək, yanılmarıq. Obrazı səciyyələndirən hürufi geyimi və digər ayrıntılar da inandırıcılıq ilə yadda qalır. Bu portretin cəlbəcidi və nüfuzedici ədəbi-bədii tutumunun timsalında tamaşaçı onun sonralar poeziya üfürflərində parlayacaq Məhəmməd Füzuli kimi dəhinin yaranacağına zəmin ola biləcək dəyərlərin mövcudluğuna inanır.

Bu obraz həm də mövhumatçı dindarlarla mübarizədə əqidə və əzmkarlıq nümayis etdirən və 48 yaşında dünyaya "əlvida" deməyə iradəsi çatan hürufi şairin, "ağlar-gülər"liy ilə millətinin dördlörlərinə məlhməm axtarmaqdan usanmayan və 49 yaşında əbdəiyətə qovuşan Mirzə Əlakbər Sabirə də nümunə olduğunu əminlik yaradır...

Mikayıl Abdullayevin portretində (1972) isə Şamaxının fonunda görüntüyü götürülmüş şair bir qədər rəsmi və patetik görkəmdə təsvir edilmişdir. Odur ki, bu əsərin mənəvi-psixoloji tutumu bir qədər fəqlikdir. Portretdə ruhu hürufiliyə bağ-



Sadig Şərifzadə. "İmadəddin Nəsiminin portreti".

lı şairin zamanında ətrafına meydan oxuyan kimi qəbul olunan həmin mənəvi-psixoloji yükün daşıyıcısı əvazına, ümumiləşdirilmiş şərqli şair tutumunda təqdim olunması nə qədər normal görünən də, "Ənəlhaq" deyən varlığı özündə yaşatmaqdan bir qədər uzaqdır...

Qeyd edək ki, rəssamlarımız arasında həmişə intellektuellüyü ilə seçilən Mikayıl Abdullayev müəyyən məqamlarda şairin daha məraqlı obrazını yaratmağa yaxın olub. Belə ki, onun "Nəsimi mühakimə ərafəsində" (1970) və "Nəsimi edam ərafəsində" (1971) əsərlərinde gördükümüz şairin obrazı müsabiqədə qalib elan olunmuş "İmadəddin Nəsimi" (1972) portretindən daha mübariz ruhlu və təsirlidir". Belə ki, əgər sonuncu əsərdə üşyankar şair üçün bir qədər saciyyəvi olmayan patetika duyulursa, ilk iki portredə onun hürufi yaşlılıqlarına "bədii güzgü" tutan bədii-psixoloji məqamlar kifayət qədər qabarıqdır...

M. Abdullayevin 1980-ci illərdə çəkdiyi portredə şair rəssamin 1970-ci illərdə tapdıığı ikonografik cizgilərə bələmmış tutundadır. Onlar arasında duyulası fərqli birincinin töbiət fonunda, ikincinin interyerdə təsvir olunmasıdır. Düşüncələrə qarq olmuş şairin bu portretində də müsabiqədə qalib gəlmış obrazda gördükümüz kimi ədibin ömür yolu və həyat amali ilə səsləşməyən dəbdəbə duyulmaqdadır...

Rəssamin 1980-ci illərdə işlədiyi və həzirdə Qazax rayon tarix-diyarşunaslıq muzeyində nümayiş olunan portretin digər əsərlər-




Sadig Şərifzadə. "İmadəddin Nəsiminin portreti".

la oxşarlığı olsa da, qənaatimizcə, onun mənəvi yaşantılarda daha güclü psixoloji cizgilərin ifadəsi duyulmaqdadır. Şairin tamaşaçı baxışları ilə toqquşmayan gözlərində hifz olunan kədər düşündürüləcək kifayət qədər qabarıqdır...

Duyulası zaman distansiyasından o vaxtlar baş verənləri dəyərləndirməli olساq, onda həm Sadiq Şərifzadənin qeydlərini, həm də Mikayıl Abdullayevin obraz barəsində "Yazılırm" kitabında yer almış düşüncələrini saf-çürük etməklə, deməliyi ki, Nəsiminin ikonografik göstəriciləri barəsində onların bir-birindən kəskin şəkildə fərqli baxışları olub. Odur ki, son nəticədə müsabiqədə haqqında danışdıqlarımız baş verib. Başqa sözə desək, tənmiş rəssamlar tərəfindən bir-birindən fərqli bədii-psixoloji tutuma, inama və əqidəyə malik şair obrazı yaradılıb. Onları daha adətli dəyərləndirilməsinin baş verməməsi isə göz qabağındadır. Qənaatimizcə, bunu şərtləndirən başlıca səbəb isə, müsabiqə keçirilənlər – son qərar verənlər arasında tərəfləri inandıra bilən və sözü keçən mütəxəssisin yoxluğu olmuşdur...

Həm müsabiqə ilə əlaqədar, həm də ondan sonra Nəsimiyə xeyli rəngkarlıq əsərləri həsr olunmuşdur. Onların arasında süjetli tablolar və portretlər üstünlük təşkil edir. Biz yuxarıda M. Abdullayevin zamanında mükalimələrə səbəb olmuş portret-



Sadiq Şərifzadə. "İmadəddin Nəsiminin portreti"

lərindən və S.Şərifzadənin müsabiqəyə təqdim olunmuş portretindən söz açmışdıq. İndi isə ilk növbədə onun digər portret əsərlərini şəhər etmək istərdik...

S.Şərifzadənin, şairin müxtəlif ovqatlı çoxsaylı təsvirlərindən ibarət portretləri (1969-1981-ci illər) göstərir ki, Nəsiminin daha inandırıcı və təsirli portretini yaratmaq üçün o, qrafik əsəri Nizami muzeyində nümayiş olunmaq üçün bəyəniləndən sonra – müsabiqə keçirilən dövrdə da davamlı axtarışlar aparmışdır. Bu gün onun Milli Azərbaycan İncəsənəti Muzeyində saxlanan bir neçə portretində hürufi şairin əqidəsinə yönəli təzadlı hayatı mərhələsinin müxtəlif anlarına şahidlik etmək mümkündür. Obrazın inandırıcı ikonoqrafik cizgилərinin axtarışını başlıca yaradıcılıq amalı hesab edən S.Şərifzadə, bir-birindən fərqli bədii-psixoloji tutuma malik olan bu əsərlərdə iki cahana siğışa bilməyəcəyinə başqlarında inam yaranan şair-filosofun portretini ərsəyə gətirməyə nail olmuşdur. Bunun üçün şairi günün müxtəlif vaxtlarında, fərqli geyimlər və inandırıcı-sociyyəvi ikonoqrafik üz cizgilarla görüntüyü gətirməklə rəssam, tarixiləşən bu obrazın zəmansızlığı qovuşmasını tömin etmişdir...

Həqiqəti dərk etməyin yeganə və düzgün yolunu dövrünün, əsası müəllimi Fəzhlullah Nəimi tərəfindən qoyulmuş ən mütərəqqi fəlsəfi cərayanı hürufilikdə tapan Nəsimi həyatının ən ağır amlarında belə ondan mənəvi güc ala bilmışdır. S.Şərifzadənin "Nəsimi

məhkəmədən öncə" (1950-ci illər) adlı çoxşırılu tablosunu bunun əyani görüntüsü saymaq olar. Belə ki, bu əsər şairin həyatının ən çətin məqamlarından birinə – onun mühakiməsinə həsr olunub. Kompozisiyada Hələbin şeyxi, naibi, qazılardan qazısı və şəriət alımlarından ibarət olan mühakimə qrupu arasından dayanmış şair həm geyimi, həm də qırurlu duruşu ilə seçilir. Hürufi şairin hazırlıcablılığının makana duyulası gərginlik gətirməsi, təsviri gətirilən bədxahlarının hərəkətlərindən duyulmaqdadır...

Tanınmış fırça ustası, Əməkdar incəsənət xadımı Nəcəfqulu İsmayılovun çəkdiyi üç portreti və üç süjetli tablonu rəssam və heykəltərəşələr tərəfindən yaradılan "Bədii Nəsimi salnaməsi" nə layiqli töhfə saymaq olar. Şeirlərdə fəlsəfi ideyaları – hürufzmi lirizmə bələyərək təqdim edən Nəsimini füsunkar Azərbaycan tabiatının fonunda oturmuş və düşüncəli vəziyyətdə profil təsvir edən (1973) müəllif, lakonik bədii vəsítələrlə şairin qətiyyət dolu obrazını yaratmışdır. Portretin profil təqdimatında obrazə xas bədii-psixoloji məzniyyətləri bütün dolğunluğu ilə ifadə etmək nə qədər çətin olsa da, hürufiliyin nə qədər duyulmadığı Nəsiminin bu cür təqdimatında rəssamin bütünlükdə məqsədinə nail olduğu duyulandır.

Rəssamin, bədii həlli bu əsərdən fərqlənən digər portretində (1973) isə şairin daha təzadlı durumda təqdimatı ilə qarşılaşır. Hürufi düşüncəsi ilə dini məkanı lərzəyə salan söz xiridərinin tünd rəngli tikilinin qövsəkilli – işıqlı girişin qarşısında görünüyüə gətirilən ifadəli silueti mövhumatçılarının arxa planda təsvir olunmuş "yuva"nın əyləşmiş görkəmi ilə müqayisədə yeni mənə kəsb edir. Belə ki, portretin yerliyində rəng və işıq təzadalarından uğurla istifadə edilməsinin sayəsində bir əli sinəsində, digori "Ənələhəq"li (şairin əlinə vərəq verilmişdir) Nəsiminin qətiyyətli hərəkətində rəqibləri üzərində qələbəyə güclü inam duyulmaqdadır...



Sadiq Şərifzadə. "İmadəddin Nəsiminin portreti"



Sadig Sərifzadə. "Nəsimi məhkəmədə"

Bu yerde deyək ki, Nəcəfəlu Nəsimi mövzusuna ilk dəfə hələ otuzuncu illərin sonunda müraciət etmişdi. Diplom işi olaraq işlədiyi "Nəsiminin edamı" (1938) tablosu sonralar Nizami muzeyi əməkdaşlarının yadında qalmış və ona bu mövzuda daha iri höcmli əsər işləmək sifaris olunmuşdu.

Nəcəfəlinin şairin həyatının son anlarına tutduğu bu "bədii güzgü"nün (1958) sonət tariximizə maraqlı bir əsər baxış etməsi birmənalıdır. Belə ki, "Nəsiminin edam sohnasına həsr olunmuş bu süjetli-üfüsi formatlı kompozisiya əfsanəlaşmış əhəmin hadisənin daha yaddaşalan bədii təqdimatıdır". Öncədən deyək ki, müəllifin şərhində yaşanmış insan ömrünün sonunu Hələbin qırub mənzərəsi ilə əlaqəli vermişini mövzunun təsirli bədii şərhində imkan yaradan uğurlu tapıntı saymaq olar. Gündən qıruba enməsini edam ərafəsində Nəsiminin yarıya

qədər çilpaq bədənində əksini isti rəng çalarları ilə əyanılışdırıran müəllif, onu bütün kətan boyu yaymaqla, son nəticədə kompozisiyanı sönməkdə olan "mənəvi ocağ"ın daşıyıcısına çevirməyə nail olmuşdur. Edam barədə fətvəni oxuyan Hələb müftisinin hökmünən sonra çatmasını gözləyən cəza icraçılarının qabarıq təqdim edilmişfiqurları və bir qədər arxada baş vərənləri izləyən canişinin özündənəräzi pozasında duyulası təzad yaratmağa nail olan rəssam, bütünlükdə dramatikliyi tarixi hadisənin təsirli və yaddaşqalanlığını i şərtləndirmişdir...

Əllinci illərdə yenidən Nəsimi mövzusuna müraciət edən rəssam, şairin cəlbedici estetikaya malik obrazını yaratmışdır. Şairin gőzoxşayan təbiət mənzərəsi fonunda – əli kitablı təqdim edən rəssamin obrazı özünəməxsus cizgilər verəməsi hiss olundur. Belə ki, onun ikonografiq göstəriciləri S.Şərifzadənin Nizami muzeyi üçün çəkdiyi və itetimaiyyət tərəfindən təqdir olunan portretindən (1943) fərqlənir: rəssamin 1958-ci ildə çəkdiyi portret bizi şərqi ruhu duyulan şairlə qarşılaşdırısa da, onun qiyaşının duyulışı təmtəraqı Nəsiminin şeirlərindən "ucalan" hərfi görkəmindən uzaqlaşdırıb...

Nəcəfəlinin iki il sonra çəkdiyi mürəkkəb tutumlu "Nəsimi Bağdadda sənətkarlar arasında" (1960) tablosunda isə şair taleyinə fərqli bədii-psixoloji münasibət mövcuddur. Çoxfiqurlu kompozisiyada oturmuş bağdadlıların arasında – tağı qapının fonunda ucalan şair fiquru soyuqluğu hər tərəfə "hopmuş" gecədə kifayət qədər qürurverici görünür. Ümumi mavi koloritə dinamiklik baxış edən sarımtıl, göyümtül və qırmızı rənglərin bütövlüyünün əldə edilmiş kompozisiyaya oynaqlıq gətirməsi cəlbedici olmaqla, həm də yaddaşqalandırıb...

Rəssamin on üç il sonra ərsəyə gətirdiyi çoxfiqurlu "Nəsimi Hələbdə şeir oxuyur" (1973) tablosunu haradada əvvəlki əsərin davamı da sayımaq olar. Belə ki, onlar arasında ümumi cəhətlər duylandır; burada da ruhu şeirlə nəfəs alan şair ona vurgunların arasın-




Sadig Sərifzadə. "Nəsiminin portreti".  
1969-cu il




Toğrul Sadıqzadə. "İ.Nəsimi Hələbədə". 1973-cü il

dadir. Elə əsər də yazdıqlarını – həyata və onun hadisələrinə fərqli fəlsəfi yanaşmاسını yerli əhali qarşısında səsləndirən hürufi şairin maraqla qarşılandığını əks etdirir. Altıfqırılı tabloda memarlıq tīkilisinin taglı-işıqlı girişini qarşısında qızılı əbəli şairin və ona qulaq kəsilən yerli sakınların bir araya gatırılması ilə yaranan və mənə-məzmun daşıyticılığına yönü ayrıntılar ilə diqqət çəkir. Əsərdə durus və jest, rəng və forma-biçim təzadalarından uğurla istifadə edilməsi üfüqi kompozisiyada ifadə olunmuş cəlbədiciyyin yaddaqalanlığını şərtləndirmişdir...

Əməkdar incəsənət xadimi Toğrul Sadıqzadənin çəkdiyi "İmadəddin Nəsimi" (1972) tablosunda şair Hələb şəhərinin fonunda təsvir olunub. Memarlıq tīkilisinin qövsəkilli qapısının işığında görünən düşüncəli şairin ifadəli silueti kifayat qədər cəlbədici görünür. Zahirən adı görünən və yaratdığı möhtəşəm və bənzərsiz "söz abidəsi" ilə "cahan"ları daşımağa qadir olduğunu bəyan edən və bununla da yerli mövhumatçıların yuxusuunu ərəfə çəkən bu vücud, bələndiyi geyim ayrıntılarında, durusunda və jestində ifadə edilən mənəvi-fəlsəfi ruhlu hürufi əqidəsini Şirvandan Hələbə qədər daşımağa qadir olduğuna tamaşaçısını inandırır. Əlavə edək ki, bir qədər romantik ruha bələndiyi duyulan şair



Nəcəfqulu İsmayılov.  
"İmadəddin Nəsimi".  
1973-cü il



Nəcəfqulu İsmayılov. "Nəsiminin edamı" (fragment). 1958-ci il

varlığında tutduğu yola inam, gələcəyə ümidi hissi duyulmaqdadır. Bunu portretin parlaq boyallardan "toxunmuş" koloriti də təsdiqləyir...


Ağa Mehdiyevin çəkdiyi portret (1986) göstərir ki, o, M. Abdullayev təsirindən qaça bilməmişdir. Şairin daşıdığı mənəvi tutumda yaradıcı adama xas məziyətlər duyulması əsərin müsbət cəhəti hesab olunsa da, bütünlükdə portret hürufi fəlsəfəsi ilə nəfəs alan insanın obrazını inandırıcı təqdim etməkdən uzaqdır...

Tanınmış firça ustası, Xalq rəssami Səlhab Məmmədovun "Nəsiminin məzarı" (1993) əsəri də Hələb ünvanlıdır. Ötən əsrin sonlarında Nəsiminin edam olunduğu bu şəhərdə yaradıcılıq cəmiyyətində olan sənətkar şairin məzarı üzərində ucaldılmış məqbərəni ziyarət etmişdi. Məşhur səlfə ilə bu mənəvi töması həyatının ən yaddaşaqan anlarından hesab edən rəssam, Bakıya qayıtdıqdan sonra aldığı təəssüratı bədiiləşdirmişdir. Şairin məqbərəsini qızılı, boz və qara rənglərin qoşağından təqdim edən rəssam, bu boyadərində sanki uzaq ellarda "qəribəşəyən" məqbərənin Vətən xıffətini göstərmək istəmişdir...

Şairin həmyerli Ələkbər Rəsulovun çəkdiyi "Cahana sığışmayan şair" (2019) tablosu da obrazlı bədii həllinə görə diqqət çəkir. Ruhunda gəzdirdiyi missiyannı dünyəviləşməsinə qərar verən Nəsiminin cahana sığmazlığı bu əsərdə ifadəli təqdim olunub. Lakonik bədii vasitələrlə əyanılaşan şair obrazı qətiyyəti bu əsərdə inandırıcıdır...



Nəcəfqulu İsmayılov. "Nəsiminin edamı". 1958-ci il




Nəcəfqulu İsmayılov. "Nasimi Halabda şeir oxuyur". 1973-cü il

Rəngkar Eldəniz Babayevin "Əqidə yolunda" (2000-ci illər) tablosunda da hürufi ideyalarını yaymağa başlayan şair görüntüyü gətirilmişdir. Uzaq səfərlərin rəmzi kimi qəbul olunan dəvə karvanının fənnində təsvir edilən Nəsiminin addımlarında özünə inam hissi qabarıq göstərilmişdir...

Şirvanlı mənəviyyatının incəliklərinə dərindən bələd olan Tərlan Eyyazovun 2019-cu ildə ərsəyə gətirdiyi iki portreti də "Nəsimi bədii salnaməsi"nə özünəməxsus töhfə saymaq olar. Bənzəri olmayan söz xırıdırının ömür yolu barəsində kifayət qədər bilgi toplaması ona hürufi şairin əqidəsinə inamını əyanlaşdırən əsərlər yaratmağa imkan vermişdir...

Öncədən deyək ki, onun yaratdığı obraz zamanında müsabiqə yolu ilə seçilən və artıq gözümüzdə adılşən portretdən fərqlənir. Bu da səbəbsiz deyil. Belə ki, əslinde, onun süjetli kompozisiya tutumu alan portretində rəsmi portretlər üçün səciyyəvi



Nəcəfqulu İsmayılov. "Yolda". 1973-cü il



Tərlan Eyyazov. "Məndə siğar iki cahan..." 2019-cu il



Tərlan Eyyazov. "Hürufi şair". 2019.-cu il



Aqa Mehdiyev.  
"İmadəddin Nəsiminin  
portreti".  
1973-cü il

Ziyadxan Əliyev



İntiqam Ağayev. "Mən gəlirəm..." 2019-cu il

Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA

olan donuqluq yoxdur. Belə ki, müəllifin məqsədi ilk növbədə şairin malik olduğu əqidəni və daşdırdığı mənəvi-psixoloji yükü əyanılaşdırmaqdır. Özü rənglərlə ifadə etdiklərinə belə aydınlıq qətirmişdir. “Əsərin əsas qayası ikiilikdir. Bu dünya, o dünya, ruh və tan (bədən), yer və göy, doğu, batı, və şair. Səhər üfüqdə günşin yenicə doğan vaxtı həm günəş, həm də göyda ay görünür. Səmada 7 ildiz, şairin əsərlərində dəfələrlə vurguladığı 7 planetə isaradır. Qədəm basdırıq torpaq, səhra nə qədər isti, qıṣır olsa da, ədibin golisi ilə gül açır. Sağda 7 dəvədən ibarət karvan günçxana, əbədiyyətə doğru yola çıxmışdır... Yalnız sondakı bir dəvə yatmış, Nəsimini gözləməkdədir. Ədibin isə bir övliya olaraq biza deyəcəkləri var. Sonra isə öz sözü ilə desək:

*“Dünya duracaq yer deyil, ey can, saşər eyla.  
Aldanma onun halına, ondan həzər eyla”*

— deyib əbədiyyətə,

*“Var bu cahandan özgə bizim bir cahanımız,  
Surət bu aləm oldu bizə, ol məkanımız...”*

dediyi dünyasına qovuşacaq...”

Müəllifin dediklərinə onu əlavə etmək olar ki, M.Abdullayevdən daha çox, S.Şərifzadə ikonoqrafiyasına tapınan T.Eyvazov, son nəticədə, poetik irsi əlçatmazlıq nümunəsinə çevrilən şairin mənəvi zənginliyini özündə təzahür etdirən obraz yaratmağa nail olmuşdur. Onun çəkdiyi və fərqli formata malik olan “Nəsimi eşqi” (2019) adlı portret də ikonoqrafik göstəricilərinə görə əvvəlkı Nəsimi ilə anım yaradandır. Aralarındaki fərqli bədii şərhin bi-



Eləkbər Rəsulov. “Cahnlara siğışmayan şair”. 2019-cu il

Ziyadən Əliyev




Eldəniz Babayev. “Əqida yolunda”. 2000-ci illər

NƏSIMİ DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA

rincidə duyulması reallığa, ikincidə isə bir qədər şərtliyə tapınmasıdır. Bununla belə, sol əlinin iki barmağını yuxarı qaldıran şairi kifayət qədər fərqli və oynaq tutumlu fon-yerlik qarşısında görünüyüə gətirən rəssam, bu plastika ekspressiyasını şairin obrazı ilə vəhdətdə təqdim etdiyindən, bütünlükdə onun mənəvi enerji dolu varlığı cəlbəcidi və təsirlidir...

Naməlum rəssamın çəkdiyi bir əsər isə bizi başqa sənət nümunələrində görə bilməyacımızı məqamlı qarşılaşdırır. Belə ki, bu tablodə Nəsimi ünvanlı başqa lövhələrdə görə bilməyacımızı dəhşətli səhnəni — şairin dərisinin soyulmasını görürük. Kifayət qədər qabarlıq təqdim olunan bu səhnənin qana bəlməmiş ümumi ağrılı ruhunda yaşanan faciəviliyi əyanılaşdırır. Nəsiminin dərisinin soyulub-soyulmaması məsələsi barəsində bu günə kimi yekdil fikir olmasa da, rəssam təxəyyülünün bu nəticəsi deyilənlərə bədii münasibət kimi qəbul olunur...

Yerli və əcnəbi rəssamların yaradıcılığında Nəsimi obrazı ilə yanaşı, hürufilik fəlsəfəsi sayılan “Cavidanname”dən ilham alanların da obrazları və mühiti bədiişdirilib. Özü də tapındıqları əqidəyə sadıqlıkları ilə qürur hissi keçirən bu insanların




Naməlum rəssam. "Nəsiminin edamı". 2000-ci illər


bədii tutum almış görüntülərində mənəvi-psixoloji yaşantının ifadəsi kifayət qədər calbedici və unudulmayandır. Naməlum rəssam tərəfindən çəkilmiş çoxfiqurlu "Əqida qardaşları" tablosunda qabarıq göstərilmiş yaşantıda vurğuladığımız bədii-psixoloji məziyyətlər kifayət qədər təsirlidir...

Tanmış firça ustası Asəf Cəfərovun "Nəsimi Bakıda hürufilər məclisində" (1973) tablosu bizi xəyalın orta əsrlərə qaytarır. Əsər sadə kompozisiyaya malikdir; yəsti evlərin fonunda başında qəhvəyi rəngli çalma, əynində ağ arxaqliq olan Nəsimi dizi üstə ortada əyləşmiş, ətrafında hürufilər bardaş qurub oturmuşlar. Yaşananları məclis iştirakçılarının pozalarında və üz cizgilərində ifadə etməyə qərar vermiş rəssamin bütünlükdə əldə etdiyi bədii-psixoloji aura vasitəsilə məqsədinə çatdığını görmək mümkündür. Həq şübhəsiz, bunun əldə olunmasının əsərin ovqatyaradıcı koloritindən keçdiyi birmənalıdır...

Sənətsevərlərin daha çox pedaqoq kimi tanıdları Bağır Maratlinin ərsəyə gətirdiyi "İmadəddin Nəsimi" (1970) portretində də hayatı təzadılara dolu olan şairin şəxsiyyətinə özünəməxsus bədii münasibət mövcuddur. Əsərlərinin bədii həllində daha çox sadə sənət principlərinə tapınan rəssamin bu portretində



Telman Abbasov. "Əqidənin tantənəsi". 2019-cu il




Rəhim Həşimov. "Nəsiminin ilham pərisi". 2000-ci illər

də vurguladığımız estetikanın işaretləri duyulmaqdadır...

Gerçəkliyə özünməxsus bədii münasibət sərgiləməsi ilə daima fərqlənən İntiqam Ağayevin "Hürfi şair" (2019) tablosunda əqidəsini dünyaya yaymağa hazırlaşan gənc Nəsimini görüntüyü götərən müəllif, kətanı "qaynar qazana" a çevirən rənglər və ekspressiv plastika ilə dahi söz xırıldarını gözəylərin gərgin mübarizələrdən keçəcəyinə işarə etmişdir. Şairin məkan üzərində heykəl kimi ucalan figurunda əqidəsi uğrunda keçəcəyi mübarizəyə qəti inanı duyuulmaqdadır...

Rəhim Həşimovun çökdigi "Nəsiminin ilham pərisi" (2000-ci illər) tablosunun mənə-məzmun tutumu, demək olar ki, şairə ünvanlanmış bütün əsərlərdən fərqlənir. Belə ki, burada rəssam təxayyüli bizi hürfi şairi ilhamlandırma biləcək vərliqla qarşılaşdırır. Onun bəyaz, məkanın isə işqli rəng cəalarlarının qovşağından yaranmış ümumi "bədii nur"da Nəsimi əqidəsinə və ruhuna yaxın mənəvi-psixoloji məqamlar qabarıq duyuulmaqdadır...

Sadiq Şərifzadə və Salam Salamzadənin birgə çökdikləri "Zirvələrimiz" (1950-ci illər) adlı çoxşıqlıru



Hafiz Zeynalov. "Nəsimi Nəsiminin müasiridir". 1980-ci illər

tablosunda müəlliflər, iyirmi səkkiz məşhur Azərbaycanlı söz xiridərini bir araya gətirməklə, poeziya məkanında parlayan məşhurlarımıza bədii tutum vermiş, zamanın axarında əbədiyyət qazanmış şəxslərlərin qurğuşuna qaynağına çevrilmələrini şərtləndirmişlər...

İlqar Əkbərovun yaratdığı Nəsimi obrazı (2019) şairin bu vaxta qədər ərsəyə gətirilmiş portretlərindən fərqlənir. Bunu şərtləndirən başlıca səbəb onun "qurama" texnikasında yaradılması və bununla da portretin ekspressiv tutum almasıdır. Portretin işqli koloritü dəşirgəsinə xas mənəvi nuru göstərmək məqsədi daşıyır...


Rəssamlarımızın Nəsimiyə həsr olunmuş rəngkarlıq əsərlərindən söz açanda, həm də onun yaşadığı məkəna və yaxınlarına həsr edilmiş şəxslərin nümunələrini yada salmağı özümüzə borc bilirik. Bu mənəda tanınmış firça ustası Tahir Salahovun şairin anadan olmasının 600 illiyinin qeyd edildiyi vaxtlarda – 1973-cü ildə çəkilmiş "Qədim Şamaxı" əsərinin adını çəkmək istərdik. O vaxtlar şairin obrazının yaradılması üçün elan olunmuş müsabiqədə nadənsə iştirak etməməyə üstünlük verən rəssamın çəkdiyi bu mənzərənin yaradılmasında orta əsrlər səyyah-rəssamlarının çəkdikləri qrafik rəsmdən istifadə olunsa da, bütünlükdə "Sərt üslub"un estetikasına bələnmış əsər keçmişə "Tahir Salahov baxışı" kimi maraqlı doğurur. Doğrudan da, dağların ətəyində qərarlaşmış Nəsimi yurdunun ümumi görkəmində özünəməxsus möhtəşəmlək duyulmaqdadır...

Rəssam Hafiz Zeynalovun Nəsiminin müəllimi – "Cavidannamə" müəllifi Fəzullah Nəsimiyə həsr olunmuş portreti tarixin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından duyuları dəyər kəsb edir. Hürufi fəlsəfəsi ilə nəfəs alan mütəfəkkirin düşüncəli baxışlarında, yaradıcılığın bələnmış vücudunda inandırıcılıq duyulmaqdadır. Nağılvəri fon-yerlikdə görüntüyü gətirilən və mənəviyyat məcmusu kimi qəbul olunan şair-filosofun nura bələnmış çöhrüsində cəmiyyətin dünyani dərkinə yol açı biləcək fikirlərlə baş-başa qaldığı duyulmaqdadır...

Nadir Qasimovun çəkdiyi "Fəzullah Nəsimi Naxçıvanda" (1973) əsərində hürufi fəlsəfəsinin Əcəmi yurdunda




Ilqar Əkbərov. "Nəsimi". 2019-cu il



Naməlum rəssam. "Sufiye". 2000-ci illər

yayan "Cavidannamə" müəllifi görüntüyə gətirilib. Açıq havada qara qaşlı, qara gözlü, ağ saçlı, başına ağ əmməmə qoymuş, əyninə uzunqollu ləbbəbad, üzündən sürməyi arxalıq geymiş Nəsimi ayaq üstə daynaraq əlinə qırmızı kitab tutmuşdur. Müəllifin obrazın inandırıcılığını əldə olmasına səy göstərdiyi əsərin real-gerçekçi bədii həllindən duyulur...



Naməlum rəssam. "Nəsiminin edamı". 2000-ci illər



Sadiq Şərifzadə, Salam Salamzadə, "Zirvələrimiz". 1950-ci illər

Nəsimi obrazı üzərində çalışan Sadiq Şərifzadənin onun müəlliminin portretinə müraciət etməsini yaxın ki, təbii saymaq olar. Onun 1969-cu ildə çəkdiyi "Fəzlullah Nəiminin portreti" də bunu təsdiqləyir. Əsərin bir qədər tünd koloritdə işlənməsi səbəbsiz olmayıb, Naxçıvanda hürfülliyi yayan böyük əqidə sahibinin başının üzərində qara buludların dölaşmasına bədii işarə kimi düşünülmüşdür...

Naməlum rəssamın çəkdiyi "Nəsiminin edamı" (2000-ci illər) tablosunda da hürfü şairin hayatının son anları təsirli bədii tutumda ifadə olunmuşdur.

Müstəqillik dövründə də rəngkarlıq sahəsində Nəsimi ünvanlı əsərlər yaradılmışdır. Bu mənada Vaqif Ucatay, Tofig Əhmədov, Xaqan Bayramov və b.-nın ərsəyə gətirdikləri müxtəlif tutumlu tabloların adını çəkmək olar...



Səlhab Məmmədov. "Nəsiminin Hələbdə məzarı". 1993-cü il



Tokay Məmmədov, İbrahim Zeynalov, "İmadəddin Nəsiminin abidəsi" (Bakı). 1979-cu il

Ziyadxan Əliyev



### NƏSİMİ ÜNVANLI “DAŞ NAĞILI”

Öncədən deyək ki, Nəsiminin əbədiyyətə qovuşmasından onun 600 illik yubileyinin keçirilməsinə qədər uzanan dövrdə bir çox sənətkarlar kimi ona da Bakıda abidə ucaldmaq yada düşməmişdi. Hətta sovet dönenminin 1940-1960-ci illərində Nizami muzeyinin və Milli Kitabxananın lociyasını çoxsaylı heykəllərlə bəzəyəndə də Nəsimi kimi nəhəng söz adımı unudulmuşdu. Yaxşı ki, bu yubileylər varmış... Elə şairin ictimailşən ilk abidəsi də Bakıda məhz onun yubileyinin keçirilməsi işində ucaldıldı...

Onun dəyərləndirilməsinə keçməzdən öncə qeyd etmək lazımdır ki, heykəltəraşlarımız 1973-cü ilin müsabiqəsinə qədər də şairin portretini islamışdır. Əməkdar rəssam Münnəvvər Rzayeva əvvəlcə Nəsiminin kəcdən (1958), sonra isə ağacdən (1960) hazırlıda Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan portretini hazırlanmışdır. Hər iki plastika nümunəsində şair şəxsiyyətinə xas olan mübarizlik duyulmaqdadır. Yapmanın səciyyələndirən ekspressiya da elə hürufi sənətkarın ruhuna müvafiqdir...

Nəsiminin, müəllifi Tokay Məmmədov və İbrahim Zeynalov olan Bakı abidəsi həm də şairin Azərbaycanda xüsusi hökumət qərarı ilə ucaldılan ilk abidəsi oldu. Deyilənlərə onu əlavə edək ki, heykəlin ucaldılması 1973-cü ildə YUNESKO-nun xətti ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin keçirilməsi və bu münasibətlə şairin rəngkarlıq və heykəltəraşlıq obrazının yaradılması üçün müsabiqə keçirilməsi ilə bağlı olmuşdur. Bu məqsədlə həmin yetmişinci illərdə müsabiqələr də keçirilmişdi. Şairin abidəsi üçün elan edilmiş müsabiqədə respublikanın əksər tişə ustaları iştirak etsələr də, ilk turda qalibi müəyyən etmək mümkün olmamışdı. O vaxt respublika rəhbəri Heydər Əliyev rəssam və heykəltəraşlarla görüşündə demişdi: “Nəsiminin rəngkarlıq portreti arzuladığımız səviyyədə alınmadı, odur ki, heykəldə tələsmək lazım deyil!” Bu görüşdən sonra heykəltəraşlıq sahəsində müsabiqənin ikinci turunun keçirilməsinə qərar verilmişdi. Etiraf edək ki, nəticəsiz qalan müsabiqədə sonralar qalib əsər kimi ucaldılacaq abidədən daha maraqlı layihələr yox deyildi.



Tokay Məmmədov. "Nəsiminin abidəsi"(eskiz).  
1974-cü il



Mirələsgər Mırqasimov. "İmadəddin Nəsiminin  
abidəsi"(eskiz). 1970-ci il

Ziyadxan Əliyev



Telman Zeynalov və Eldar Zeynalov.  
"İmadəddin Nəsiminin abidəsi"(eskiz). 1973-cü il



Fuad Baktchanov. "İmadəddin Nəsiminin  
abidəsi"(eskiz). 1971-ci il

Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞINDA



Mikayil Abdullayev, Albert Mustafayev.  
"İmadəddin Nəsiminin abidəsi" (eskiz). 1973-cü il

Yalnız ikinci turda qalib adını Xalq rəssamları Tokay Məmmədov və İbrahim Zeynalovun hazırladığı layihə qazanmış və 1979-cu ildə onların hazırladıqları abidənin təntənəli açılışı baş tutmuşdu...

İmadəddin Nəsiminin tuncdan tökülen və qranit kürsü üzərində ucalan abidəsində şair əllərini arxasında tutaraq qürurla dayamışdır. Edam qarşısında onun bu cür tamkinli, qotiyətli və sakit duruşundakı əzəmət diqqətçəkəndir. Qənaatimizcə, hürfi şairin təmumi pozasında və plastik həllində ifadə olunacaq bənzərsizliyin tapılmasına nəfəscədir ki, abidə zamanına meydən oxuyan qeyri-adı əqیدə sahibinin obrazı kimi qəbul olunmaqdan uzaq görünür...

Əlavə edək ki, T.Məmmədov 1970-ci ildə müstəqil olaraq Nəsiminin portretini işləmişdir. Realist plastikası ilə səciyyələnən bu əsərdə müəllifin xarakter yaratmaq bacarığı duyulmaqdadir...

Müsabiqədə ikinci mükafata layiq görülmüş və özünəməxsus plastik tutuma malik olan layihə-abidə (müəllifi Telman və Eldar Zeynalov qardaşlarıdır) şairin vətəni Şamaxıda ucaldılmış idi. Amma subyektiv səbəblərdən bu baş vermodi və sonralar burada

Cavanşir Dadaşovun hazırladığı, nisbəton kiçik höcmli abidə (1990-ci illər) qoyuldu. Zeynalov qardaşlarının özünəməxsusluğu birmənəli olan layihəsi isə biganəlik üzündən həyata keçirilməmiş qaldı...


Həmin müsabiqəyə təqdim olunmuş əsərlərdən birini (1973) də rəngkarlıq müsabiqəsinin qalibi elan olunmuş Mikayil Abdullayev ərsəyə götirmişdir. Onun heykəltərəsə Albert Mustafayevlə birləşdə hazırladığı kompozisiyada rəngkarlıq portretində müşahidə olunan pozanın əlamətləri duyulmaqdadır...

Qeyd etmək lazımdır ki, zamanında hürfi şairin faciəvi taleyi yerli sənətkarlarla yanaşı, xarici ölkə heykəltərəşələrinin da marağına səbəb olmuşdur. Belə əsərlərdən birini polşalı heykəltərəs Qustav Zemla yaradmışdır. Onun ərsəyə götirdiyi portretin (1974) timsalında, doğrudan da, "cəhaha sığışmayan" bir adamlı üz-üzə, göz-göza qaldığına əmin olmaq mümkündür. Şair çohrasının mənali tutumundakı gərgin dramatizmin zənginliyini qabarıq əks etdirən portretdə plastikanın mənə-məzmundan "şirələnməsi" kifayət qədər duyulandır. Əsərin şəqüli ritmə, daxili hərkətə əsaslanması, xarakterin dəqiqliyələr, ifadəli siluetlə ifadə olunması, hacmlərin bütövlüyü və reallığı şəşirdicι bicimdedir. Hürfi şairin xarakterinin açılmasını onun gözlərinin ifadəliliyinə etibar edən müəllif, bununla da baxışlarını tamaşaçıdan "gizləyon" söz xırıdırının suallı olmasını şərtləndirmiştir. Nəsimi nə xayala dalmış, nə da baxışlarını dəqiqlik bir nöqtədə cəmləşdirmiştir. Onun nəzərləri sırı bir aləmə - öz düşüncə və ümidişlərini apardığı gələcəyə yönəlmüşdir. "Şairin varlığını təşkil edən iradə və dayanış ifadələri bu baxışlarda toplanmışdır..."

Ukraynada yaşayıb-yaranan həmyerlimiz Seyfəddin Qurbanov da 2018-ci ildə Nəsimiyə həsr olunan və Kiyevdə ucaldılacaq abidənin iki layihəsini hazırlamışdır. Monu-



Seyfəddin Qurbanov. "İmadəddin Nəsiminin abidəsi" (Kiyev). 2019-cu il



Akif Osgarov. "Şair Nəsimi" (Xaçmaz). 2004-cü il

mental tutumlu bu heykəltərəşləq nümunələrində şairin yüksərli baxışı və daxili gərginliyin plastikası yadداqlan tutumda ifadə olumuşdur.

2019-cu ilin mayında – "Nəsimi ili"ndə Kiyevdə abidənin açılışı keçirilmişdir. Kompozisiyanı şairin qranit kürsu üzərində ucalan tunc yarımfiquru, onun fon-yerliyi kimi düşünülmüş qranit və tunc tağlı memarlıq ünsürü təşkil edir. Düşüncəli baxışlarını uzaqlara zilləyən Nəsiminin obrazı ciddiliyi və psixoloji tutumun qurur ifadəsinə köklənməsi ilə yadda qalır. Plastikanın axıcı formalarda ifadəsində əqidə qurbanı olan şairdə misilsiz bir daxili-mənəvi müqavimət qüvvəsinin varlığını inam duyulmaqdadır...


Tanınmış tişa ustaları Asim Quliyev və Vaqif Nazirovun Sumqayıtda ucaldılan "Nəsimi abidəsi" (2003) əsəri şairə həsr olunmuş heykəllər arasında müasir bədii həlli ilə seçilir. Şərti-obrazlı bədii tutuma və zarif plastikaya malik bu əsərdə vurgulanan monumentallıq həm də onun ruhunda gəzdirdiyi fikir möhtəşəmliyi ilə səsləşdiyindən, abidə çox təsiri baxılır ...

Monumental duymulu Mirələs-gor Mirqasimovun yuxarıda adını

Ziyadəxan Əliyev



Asim Quliyev, Vaqif Nazirov. "İmadəddin Nəsiminin abidəsi" (Sumqayıt). 2003-cü il



Natiq Oliyev. "İmadəddin Nəsiminin büstü" (Şamaxı).

2009-cu il

çəkdiyimiz müsabiqə üçün işlədiyi "İmadəddin Nəsimi" (1970) kompozisiyası ümumi plastik tutumun romantik görkəm almastı ilə diqqət çəkir. Belə ki, şairin ayaq üstə təqdim olunmuş fiquru və başının qürurlu durumu, eləcə də yuxarı qaldırılmış sağ əli tamaşaçını onun kökləndiyi amala inanmının sonsuz olmasına inandırır...

Tanınmış tişə ustası Akif Əsgərovun Xaçmazda ucaldılan "Şair Nəsimi" abidəsində (2004) təqdim etdiyi məşhur söz xiridarı bir qədər fərqli mənəvi-psixoloji durumdadır. Belə ki, sözü və amalı ilə dövrünün dini-mənəvi məkanını lərzəyə salan şair bu əsərdə sakit – özünə qapılmış vəziyyətdədir. Nəsiminin bu durumu ilə cahanlara sahib olmaq gücündə olduğunu böyan edən şairin görkəmi arasında fərqli duyulanlığına baxmayıaraq, "Cavidannamə" ilə nefəs alan söz sahibinin mənəvi gücü məhz bu özünətəpiniñmada ifadə olunub..."

Görkəmlı tişə ustası Natiq Əliyevin yaratdığı portret (2009) da psixoloji tutumu ilə diqqət çəkir. Hazırda Şamaxıdakı tarix-diyarşunaslıq muzeyinin qarşısındaki "Mütəfəkkirlər bağı" ni bəzəyən bu portretdə hərufi şairin daşıya biləcəyi fiziki-mənəvi xüsusiyyətlər ustalıqla ifadə olunmuşdur. Yumşaq plastika ilə şair çohrasının daşıdığı nurlu mənəvi tutumu bütün aydınlığı ilə gerçəkləşdirən müəllif bununla həm də obrazın inandırıcılığına nail olmuşdur...

Bu yerdə əlavə edək ki, Natiq Əliyev bundan daha əvvəl Nəsimi obrazına müraciət etmişdi. Bu, doxsanıncı illərin əvvəllərində baş vermişdi. O vaxt respublikamızın bir qrup ziyalisi şairin edam olunduğu Hələbdə – onun yaşadığı evin qarşısında xə-



Cəvəngir Dadaşov. "İmadəddin Nəsiminin abidəsi" (Şamaxı). 1990-ci illər



Gustav Zemla. "İmadəddin  
Nasiminin portreti" (Polşa).  
1974-cü il

Ziyadxan Əliyev



Natiq Əliyev. "İmadəddin Nasimiya həsr olunmuş xatırə lövhəsi"  
(Hələb şəhəri üçün nəzərdə tutulub), 1990-ci illər

NASIMI DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA

tirə lövhəsi vurulması təklifi ilə çıxış etmişdi. Bu təklif zamanında təbliğ olunmadığından, indinin özündə də geniş ictimaiyyətin bundan xəbəri yoxdur. Elə onun barəsində məlumatı da heykəltəraşdan təsadüf nəticəsində alındıq. Məlum oldu ki, o vaxt bu məsələ gündəliyə götürilsə də, onun gerçəkləşməsi üçün xatırə lövhənin hazırlanması sifariş olunsa da, sonradan müəyyən səbəblərdən bu iş dayandırılıb. Çox güman ki, bunun başlıca sabəbi Suriyada vəziyyətin kəskin dəyişməsi olmuşdur. Tuncdan hazırlanmış bu düzbucaqlı lövhənin kompozisiyasını Nəsiminin profil tasviri, Azərbaycannın dahi şairi barəsində ərəb və ingilis dillərində yazılmış mönət təşkil edir. Qeyd edək ki, lövhənin inca keçidli plastik tutumuna qrafik eçgizlərin əlavə olunması nəticəsində yaranan cəlbəcidi estetikası heç, şübhəsiz, müəllifin mövzuya böyük sevgisi nəticəsində yaranmışdır...

İstedadlı tişə ustası Fuad Bakıxanovun Nəsimiyə həsr etdiyi iki əsər də özünəməxsusluğu ilə seçilir. Qeyd etmək lazımdır ki, həmin plastika nümunələri müəllifin 1973-ci ildə keçirilən müsabiqədə iştirakı ilə bağlı olmuşdur. Əvvəlcə portreti (1970) tamamlayan heykəltəraş, sonradan tapdığı bədii-estetik mözüyyətləri şairin figurunda (1971) tətbiq etmişdir. Azərbaycan heykəltəraş-



Seyfəddin Qurbanov. "İmadəddin Nəsimi" (eskiz). 2018-ci il

lığına F.Nəcəfovla birlikdə milli çalarlar götürməyə nail olan F.Bakıxanov, Nəsimi ünvanlı bu əsərlərində də geniş bədi ümumnilşərmələrdən istifadə etməklə hürufi şairin orijinallığı ilə seçilmiş obrazını yaratmışdır. Bu özünəməxsusluğunu şərtləndirən başlıca bədi məziyyət, əqیدə dönməzliyi ilə əbədiyyət qazanan hürufi şairin ənənəviləşdirilən zahiri görkəm üçün, orijinal forma-biçim həlli tapa bilməsidir...

Gənc heykəltərəş Elxan Zeynalovun diploma işi olaraq işlədiyi "İmadəddin Nəsimi" (2000-ci illər) kompozisiyasında isə şair ömrünün ən gərgin anı plastik görkəm alıb. Əlləri bağlı edam kürsüsünün bir addimlığında təqdim olunmuş hürufi şairin qətiyyət dolu hərəkətində hələ də amalına sadıqliyi duyulmaqdadır. Plastik tutuma həpdurulmuş bədi ekspresiyada ifadə edilmiş dinamikanın Nəsimi varlığına xas olduğunu tamaşaçıda yaradılan inamın, bilavasita gənc yaradıcının istedadından qaynaqlandığı birmənalıdır...

Müstəqillik dövründə Nəsimi ünvanlı portretlərin yaradılmasını, ilk növbədə dahi söz sahibinin bənzərsiz həyat və yaradılığına marağın nəticəsi hesab etmək olar. Onlardan biri Rusyanın çox nüfuzlu təhsil ocaqlarından birində – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundə yerləşir. İstedadlı heykəltərəş Mahmud Rüstəmovun hazırladığı büst (2000-ci illər) psixoloji-mənəvi yüksəlyicisi kimi yaddaşalan və təsirlidir. Bunun üçün real-gerçekçi plastik şərhə üstünlük verən müäl-



Seyfəddin Qurbanov. "İmadəddin Nəsimi" (eskiz). 2018-ci il



Münəvvər Rzayeva. "İmadəddin  
Nasimi" (fragment). 1960-ci il



lif, son nəticədə, obrazın düşündürülüşünü şərtləndirin inandırıcılığı alda edə bilməsdir..

Naməlum heykeltəraşın ərsəyə gətirdiyi və Nəsimini gənclik illərində təsvir edən portretdə (2000-ci illər) da müəllif obrazın inandırılmasına nail olmağa səy göstəmişdir. Bunun üçün bilavasita real çizgilərlə obrazın səciyyəvi xüsusiyyətlərini əyanlışdırıb heykeltəraş, ərsəyə gətirdiyi plastika nümunasında amalını cəmiyyətdə ideal münasibətlərin mövcudluğunu şərtləndirəcək dini-mənəvi durumun yaranmasına yönəldəcək gənc hürufi-şairin colbedici portretini yaratmışdır. Nəsiminin tamaşaçıya zillənmiş açıq baxışlarından süzülen nurnun mərhəmət hissina bələndiyini duymaq da elə çatın deyil..

Heykeltəraş Aqşin Balayevin mərmərdən hazırladığı "İmadəddin Nəsimi" (2019) portretində düşüncələrə bələnmış hürufi şairin nurlu simasını əyanlışdırıb plastika da yaddaqalandır.

İmadəddin Nəsimi ünvanlı sənət nümunələri arasında az da olsa dekorativ-tətbiqi sənət nümunələri də möveuddür. Qənaətimizcə, bu azlığın səbəblərini mövzuya nüfuzetmanın elə da asan olmaması ilə bağlamaq daha düzgün olardı. Elə digər sahələrdə yaradılan əsərlərin də hamisini ideal və hamını razı salan hesab etmək qeyri-mümkündür. Bununla yanaşı, onların hər birində dahi söz ustasının həyat və yaradıcılığına özünəməxsus yaradıcı münasibət olduğundan, hər biri mühüm dəyər kəsb edir. Bu mənada Nəsimiyyə həsr olunmuş dekorativ-tətbiqi sənət əsərlərinin də milli sənət saxlancımızda özünəməxsus yer tutacaqları birmənalıdır..



Elxan Zeynalov, "İmadəddin Nəsimi", 2000-ci illər

Ziyadəstan Əliyev


Görkəmlı xalça ustası Lətif Kərimovun 1970-ci ildə ərsəyə gətirdiyi "İmadəddin Nəsimi" xalçasının yaranması o vaxtlar şairin 600 illik yubileyinə hazırlanın getdiyi bir zamanda baş tutmuşdur. Çoxsaylı haşiyələrlə əhatələnmiş şəquili kompozisiyanın mərkəzində şairin portreti verilmişdir. İri haşiyədə yer almış kötbələrdə şairin poetik misralarını yerləşdirən müəllif, bununla təsvirlə söz arasında əlaqə yaratmağa nail olmuşdur. Qənaətimizcə, xalçanın ən diqqətşəkən bədii xüsusiyyəti əsərinin dominant hesab olunan və müəllif təxəyyülünün nəticəsi olan portretin əslüb baxımından uğurlu həll olunmasındadır. Bir çox xalçaçı-rassamlardan fərqli olaraq L.Kərimov bu əsərində toxunan xalçaya müvafiq "bədii ifadə dili" tapşırıqla, təqdim etdiyi şərti-dekorativ şərhin bütünlükdə əsərin ümumi ruhuna uyğunluğunu şərtləndirmişdir. Xalçanın qəhvəyi-şəkəri və sarımtıl-mavi rənglərdən yaradılmış ümumi koloritində qəribə bir keçmişə bağlılıq duymaqdadır..

Əksinə, xalçaçı-rəssam Kamil Əliyevin kolorit baxımından L.Kərimovun işi ilə səsləşən xalçasındaki (1990-ci illər) portret bilavasitə M.Abdullayevin yaratdığı obrazın ikonoqrafik çizgiləri ilə üst-üstə düşdüyündən və Nəsimi dünyasına fərdi nüfuzetmanın yoxluğu üzündən estetika etibarılı üsyankar hürufi şair ruhunu əyanlışdırıbməkdən bir qə-



Mahmud Rüstəmov, "Nəsiminin portreti" (Moskva), 2000-ci illər

NƏSIMİ DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA



Naməlum heykəltərası.  
"Gənc Nəsimi". 2000-ci illər

Ziyadən Əliyev



dər uzaqdır. Buna baxmayaraq, digər xalçalarında tətbiq etdiyi ənənəvi kompozisiya həlli və şərh "dili" ilə təsvirin dəqiqliyinə bu dəfə də nail olan müəllif, son nəticədə, onun qənaətbəxşliyini şərtləndirdə bilməşdir..

Qənaətimizcə, Xalq rəssamı Eldar Mikayılzadənin 2019-cu ildə ərsəyə gətirdiyi "İmadəddin Nəsimi" xalçasında rastlaşıdığımız obrazı dahi söz sənətkarının iç dünyasına yaddaşqalan "bədii güzgü" tutmağın uğurlu nəticəsi saymaq olar. Çok maraqlı kompozisiyaya malik olan bu xalçada mərkəzdə şairin portretini təqdim edən rəssam, onun aşağı hissəsini iki haşiyələri birləşdirən qövsəkilli gül çələngi ilə tamamlamış, təsviri hər iki tərəfdən haşiyələndirən həndəsi naxışlarla bədii çərçivəyə memarlıq ənsürü ilə anım yaradan görkəm verməyə nail olmuşdur. Sufi şairin işqli yazıları zənginləşdirilmiş səma fonunda görüntüyü gətirilmiş nurlu siması çox cəlbedici və təsirli baxılı.



Fuad Bakixanov. "Şair". 1970-ci il

Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA



Ədalət Elman. "Şair Nəsimi". 2000-ci illər



Aslan Rüstəmov. "İmadəddin Nəsimi" medallı. 1973-cü il

Seyfəddin Mənsimogluunun findiq ağacı üzərində oyduğu xəttatlıq nümunəsində (1980-ci illər) də müəllifin dahi söz sənətkarına böyük ehtiramı duyulmaqdadır. Bu, görkəmlı oyma ustasının ilk əsərlərindəndir. Bir qayda olaraq belə yazılarını "güzgülü" görkəmdə təqdim etməyə üstünlük verən S. Mənsimoglu etiraf edir ki, çox say göstərsə də, onun başqalarına bənzər kompozisiya həlliñə nail ola – sağ tərəfin solda təkrarına arzuladığı ritmdə nail ol, bilməyib. Bəlkə də bu, çox mənliqli – elə poeziya məkanında təkərsiz olan ustadın həyat və sənət mövqeyinə müvafiq bənzərsiz bədii həlldir...


Digər dekorativ sənət ustalarımızın da Nəsimi ünvanlı əsərlərini obrazə yaddaşalan bədii tutum vermək istəyi səciyyələndirir. Bu mənədə İvetta Kərimovanın (1973) toxuduğu xalça-portretin, keramika ustaşı Səkinə Şahsuvarovanın hazırladığı vazanın (1970), Xalq rəssamı Səlhab Məmmədovun mis üzərində döymə nümunəsinin (1993), daşoyma ustaşı Ədalət Elmanın çay daşı üzərində yaratdığı portretin (2000-ci illər) və s. əsərlərin adını çəkmək olar...

Yuxarıda haqqında söz açılan və qisaca da olsa dəyərləndirilən təsviri və dekorativ-təbqiçi sənət nümunələri və onların ilham mənbəyi kimi çıxış etdikləri poetik qaynaqların əlaqələndirilməsi göstərir ki, Nəsimi təfəkkürünün miqyasını sona qədər müəyyənləşdirmək və ona oxunurlara müvafiq bədii görüntü vermek elə də asan məsələ deyil. Etiraf edək ki, bu vaxta qədər eizgi və rənglərlə yaradılan çağdaş "Bədii Nəsimi saxlançı" ilahi mahiyyətli Nəsimi misraları ilə müqayisədə nisbətan solğun görünür...



Aqşin Balayev. "Nəsimi".

2019-cu il




Lətif Karimov. "İmadəddin Nəsimi"  
xalçası. 1970-ci il



Eldar Mikayilzadə. "İmadəddin  
Nəsimi" xalçası (eskiz).  
2019-cu il

Nəsimi DÜNYASI RƏNGLƏRİN İŞİĞINDA



Kamil Əliyev. "İmadəddin Nəsimi" xalçası. 1990-ci illər



Bununla belə, həyatı və yaradıcılığı ilə bənzərsiz olan İmadəddin Nəsimiyə həsr olunmuş təsviri və dekorativ-tətbiqi sənət nümunələrinin təhlili göstərir ki, mövzunun açımı rəssam və heykəltəraşlarımız üçün asan olmasa da, onlar an azı buna yadda qalan tutumlu səylər göstərmışlar. Yaradıcılarıımızın işqli əməlləri hər birimiz üçün qürur məbəyinə çevrilən hürufi şairə həsr olunmuş yeni-yeni əsərlər yaratmaqdə davam etmələri isə, bizə daha maraqlı bədii yanaşmalar göra biləcəyimizə ümidi verir. Qənaatimizə, bu bir xələf kimi bizi lərin həm də mənəvi borcumuzdur...



Seyfəddin Mənsimoglu. "Nəsimi". 1980-ci illər



Səlhab Məmmədov. "Nəsiminin xatırasına". 1992-ci il

Ziyadxan Əliyev

NƏSİMİ DÜNYASI  
RƏNGLƏRİN İŞİĞİNDƏ

Mətbəənin direktoru: Elman Qasımov  
Dizayner: Mətanət Əliqızı  
Korrektor: Elsevər Muradov

Çapa imzalanmışdır: 20.06.2019.  
Həcmi 8,5 ç.v. Sifariş № 43. Tiraj 500

“Zərdabi Nəşr” MMC Nəşriyyat Poligrafiya müəssisəsi  
Tel.: (012) 514 73 73, (050; 055; 070) 344 76 01  
e-mail: zerdabi\_em@mail.ru



9 789952 526097